

**Azərbaycan Respublikası**  
**Təhsil Nazirliyi**

**Biznes fəaliyyətində insan ressurslarının idarə  
olunmasının təkmilləşməsi**

**İntiqam Mütəllimov**

**UNEC SABAH**

**Azərbaycan Dövlət iqtisad Universiteti**



**May 2018**

## **Təşəkkürnamə**

Mən təşəkkür etmək istəyirəm

Elmi Rehberim: Müslümat Allahverdiyevaya

## XÜLASƏ

Hər bir müəssisənin idarəedilməsində həlli zəruri olan məsələlərdən biri də müəssisənin işçi heyətinin formalasdırılması, heyətin idarə olunmasıdır. Bu baxımdan hər bir müəssisədə kadrların hazırlanması, düzgün yerləşdirilməsi və idarə edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhz buna görədir ki, bu gün uğurlu fəaliyyət göstərən müəssisələrin hər biri kadr siyasetini uğurla həyata keçirmiş olan təşkilatlardır. Elə isə, tədqiqatımızı idarəetmə sistemində kadrların hazırlanması, onların düzgün bölgündürülməsi, eləcə də kadr siyasetinin həyata keçirilməsi üzərində əhatəli təhlil, sistemli yanaşma metodlarına əsaslanmaqla davam etdirək.

Qeyd etdiyimiz kimi, hər bir müəssisənin idarəedilməsində əsas məsələlərdən biri də kadrların düzgün seçilməsi, peşə ixtisas səviyyəsindən, təhsilindən, həmçinin də potensialından asılı olaraq onların düzgün yerləşdirilməsinin təmin olunmasıdır. Bu fəaliyyətin həyata keçirilməsində isə hər bir müəssisə, idarə və yaxud da təşkilat özünün kadr siyasetini əlində rəhbər tutur. Müəssisənin kadr siyaseti dedikdə nə başa düşülür?

**Açar sözlər: insan resursları, insan resurslarının idarə olunması, Elmi-Texniki Tərəqqi, biznes mühiti**

# MÜNDƏRİCAT

<b>XÜLASƏ .....</b>	<b>4</b>
<b>GİRİŞ.....</b>	<b>6</b>
<b>FƏSİL I. BİZNES MÜHİTİNDƏ İNSAN RESURSLARININ İDARƏ OLUNMASININ NƏZƏRİ-METODOLOJİ ƏSASLARI....</b>	<b>8</b>
1.1. Biznes mühitində heyətin idarə olunmasının nəzəri konseptual əsasları.....	8
1.2. İnsan kapitalının idarə edilməsinin mahiyəti .....	21
1.3. İnsan resurslarının idarə olunmasının əsas funksiyaları .....	23
1.4. İnsan resurslarının idarə olunmasının əsas funksiyaları .....	30
<b>FƏSİL II. AZƏRSUN HOLDİNQ TİCARƏT MÜƏSSİSƏSİNDƏ İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ SİSTEMİ.....</b>	<b>36</b>
2.1. Müəssisənin insan resurslarının idarə edilməsi sisteminin qısa xarakteristikası .....	36
2.2. Müəssisənin insan resurslarının idarəedilməsi sisteminin təhlili .	39
2.3. Müəssisələrin heyətinin inkişafı, uçotu, cəlb olunmasının təşkili	42
<b>FƏSİL III. AZƏRSUN HOLDİNQ TİCARƏT MÜƏSSİSƏSİNİN İNSAN RESURSLARININ İDARƏETMƏ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ ÜZRƏ TƏDBİRLƏR .....</b>	<b>49</b>
3.1. Müəssisələrin insan resurslarının təkmilləşməsinin əsas istiqamətləri.....	49
3.2. İnsan resurslarının attestasiyasının keçirilməsi təşkilatın səmərəliliyinin qiymətləndirilməsi .....	53
<b>NƏTİCƏ.....</b>	<b>59</b>
<b>ƏDƏBİYYAT .....</b>	<b>61</b>

## GİRİŞ

**Mövzunun aktuallığı.** Hər bir müəssisənin idarəedilməsində həlli zəruri olan məsələlərdən biri də müəssisənin işçi heyətinin formalasdırılması, heyətin idarə olunmasıdır. Bu baxımdan hər bir müəssisədə kadrların hazırlanması, düzgün yerləşdirilməsi və idarə edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhz buna görədir ki, bu gün uğurlu fəaliyyət göstərən müəssisələrin hər biri kadr siyasetini uğurla həyata keçirmiş olan təşkilatlardır. Elə isə, tədqiqatımızı idarəetmə sistemində kadrların hazırlanması, onların düzgün bölgündürülməsi, eləcə də kadr siyasetinin həyata keçirilməsi üzərində əhatəli təhlil, sistemli yanaşma metodlarına əsaslanmaqla davam etdirək.

Qeyd etdiyimiz kimi, hər bir müəssisənin idarəedilməsində əsas məsələlərdən biri də kadrların düzgün seçilməsi, peşə ixtisas səviyyəsindən, təhsilindən, həmçinin də potensialından asılı olaraq onların düzgün yerləşdirilməsinin təmin olunmasıdır. Bu fəaliyyətin həyata keçirilməsində isə hər bir müəssisə, idarə və yaxud da təşkilat özünün kadr siyasetini əlində rəhbər tutur. Müəssisənin kadr siyaseti dedikdə nə başa düşülür?

Kadr siyaseti dedikdə, müəssisənin işçi personalı ilə aparılan elə siyaset başa düşülür ki, bu siyaset nəticəsində müəssisənin dayanıqlı, uzunmüddətli dövrdə effektili və iqtisadi səmərə verə biləcək şəkildə işləməsini təmin edə biləcək işçi personalının seçilməsi, yiğilması, onların təhsilinin və peşə ixtisas səviyyəsinin artırılması, eləcə də ixtisas səviyyəsindən asılı olaraq işçi həyətinin düzgün rotasiyasının müəyyən edilməsini təmin edən nəzəri baxışların, prinsiplərin, həmçinin də tələblərin məcmusu başa düşülür.

Yuxarıda qeyd olunanlar əsasında deyə bilərik ki, dissertasiya işinin mövzusu kifayət qədər aktualdır və bu sahənin tədqiqi məsələyə kompleks yanaşmanın olmasını tələb edir.

**Tədqiqatın məqsədi və vəzifələri.** Tədqiqatın məqsədi biznes mühitində insan resurslarının idarə olunmasının təkmilləşdirilməsi istiqamətlərinin tədqiq olunmasıdır. Bu məqsədin həyata keçirilməsi aşağıdakı vəzifələrin yerinə yetirilməsi hesabına ola bilər:

- Biznes mühitində heyətin idarə olunmasının nəzəri-konseptual əsasları təhlil olunur;
- İnsan kapitalının idarə edilməsinin mahiyyəti tədqiq olunur;
- İnsan resurslarının idarə olunmasının əsas funksiyaları tədqiq olunur;
- İnsan resurslarının idarə olunmasının təkmilləşməsinin metodologiyasının seçilməsi kompleks təhlil olunur;
- Müəssisələrin insan resurslarının idarə edilməsi sistemini təhlil olunur.

**Tədqiqatın informasiya bazası.** Tədqiqatın informasiya bazasının əsasında insan resurslarının idarə olunması sahəsində yerli və xarici iqtisadçıların nəzəriyyələri, bu sahəyə aid elmi məqalələr, konfrans materialları təşkil edir.

**Tədqiqatın obyekti və predmeti.** Tədqiqat işinin predmetinin əsasında biznes mühitində müəssisələrdə insan resurslarının idarə olunmasının təkmilləşdirilməsi sistemi dayanır. Tədqiqat işinin obyektində isə Azərsun Holding ticarət müəssisəsində kadrların idarə olunmasının əsas istiqamətlərinin tədqiqi dayanır.

**İşin həcmi və strukturu.** İş giriş, üç fəsil, doqquz yarımfəsil, nəticələr və təkliflər bölməsindən və istifadə edilən ədəbiyyatın siyahısından ibarətdir.

# FƏSİL I. BİZNES MÜHİTİNDƏ İNSAN

## RESURSLARININ İDARƏ OLUNMASININ

### NƏZƏRİ-METODOLOJİ ƏSASLARI

#### 1.1. Biznes mühitində heyətin idarə olunmasının nəzəri konseptual əsasları

Hər bir müəssisənin idarəedilməsində həlli zəruri olan məsələlərdən biri də müəssisənin işçi heyətinin formalasdırılması, heyətin idarə olunmasıdır. Bu baxımdan hər bir müəssisədə kadrların hazırlanması, düzgün yerləşdirilməsi və idarə edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhz buna görədir ki, bu gün uğurlu fəaliyyət göstərən müəssisələrin hər biri kadr siyasetini uğurla həyata keçirmiş olan təşkilatlardır. Elə isə, tədqiqatımızı idarəetmə sistemində kadrların hazırlanması, onların düzgün bölüşdürülməsi, eləcə də kadr siyasetinin həyata keçirilməsi üzərində əhatəli təhlil, sistemli yanaşma metodlarına əsaslanmaqla davam etdirək.


Qeyd etdiyimiz kimi, hər bir müəssisənin idarəedilməsində əsas məsələlərdən biri də kadrların düzgün seçilməsi, peşə ixtisas səviyyəsindən, təhsilindən, həmçinin də potensialından asılı olaraq onların düzgün yerləşdirilməsinin təmin olunmasıdır. Bu fəaliyyətin həyata keçirilməsində isə hər bir müəssisə, idarə və yaxud da təşkilat özünün kadr siyasetini əlində rəhbər tutur. Müəssisənin kadr siyaseti dedikdə nə başa düşülür?

Kadr siyaseti dedikdə, müəssisənin işçi personalı ilə aparılan elə siyaset başa düşülür ki, bu siyaset nəticəsində müəssisənin dayanıqlı, uzunmüddətli dövrdə effektili və iqtisadi səmərə verə biləcək şəkildə işləməsini təmin edə biləcək işçi personalının seçilməsi, yığılması, onların təhsilinin və peşə ixtisas səviyyəsinin artırılması, eləcə də ixtisas

səviyyəsindən asılı olaraq işçi həyətinin düzgün rotasiyasının müəyyən edilməsini təmin edən nəzəri baxışların, prinsiplərin, həmçinin də tələblərin məcmusu başa düşülür. (Əmək bazarı və kadr hazırlığı problemləri: 2002: 56)

Kadr siyasetinin həyata keçirilməsi müəssisənin cari vəziyyətindən, eləcə də məqsədlərindən asılıdır və müəssisənin davamlı inkişafına xidmət edən əsas institutsional siyasetlərdən biri sayılır. Kadr siyasetinin həyata keçirilməsində müəssisənin bir neçə əsas məqsədi vardır. Həmin məqsədlər aşağıdakı sxem vasitəsilə əhatəli təhlil olunmuşdur.

### **Sxem 1.1. Kadr siyasetinin həyata keçirilməsi məqsədləri**



**Mənbə:** Ağamalıyev K.Q. “Azərbaycanda müasir peşə təhsili: kadr hazırlığı və idarəetmə”. Bakı, Mütərcim 2009 kitabının məlumatları əsasında müəllif tərəfindən tərtib edilmişdir.

Sxem 1.1-dən də göründüyü kimi, müəssisənin kadr siyasetini həyata keçirməkdə əsas məqsədi müəssisənin və onun ayrı-ayrılıqda bütün struktur bölmələrinin kadrlarla təmin olunması, eyni zamanda da həmin kadrların sayının və iş keyfiyyətinin nəzərə alınması şərti ilə bu

təminatın həyata keçirilməsi, müəssisədə mövcud olan kadr potensialından, yaxud da yeni seçiləcək işçi həyətinin əməyindən səmərəli və məqsədyönlü istifadənin təmin olunması, həmçinin də ölkədə qüvvədə olan mövcud qanunverilik sisteminə uyğun olaraq işçilərin hüquq, azadlıq və vəzifələrinin düzgün müəyyənləşdirilməsinin təmin olunmasıdır.

İdarəetmə sistemində hər bir müəssisə özünün kadr siyasətini həyata keçirərkən müəyyən istiqamətləri əlində rəhbər tutur. Müəssisənin kadr siyasətinin formalaşmasında iştirak edən bir neçə əsas istiqamət mövcuddur. Həmin istiqamətlər aşağıdakı sxem vasitəsilə əhatəli tədqiq olunmuşdur.

## Sxem 1.2. Kadr siyasətinin əsas istiqamətləri



**Mənbə:** T.Y.Bazarov, B.L.Yeremin. “Heyətin idarə edilməsi”

2012

Sxem 1.2-nin təhlilini verək. Sxem 1.2-dən də göründüyü kimi hər bir müəssisənin kadr siyasətinin həyata keçirilməsi istiqamətinin başında müəssisənin ümumi inkişafına xidmət edə biləcək işçi həyətinin formallaşdırılması dayanır. Belə ki, müəssisə ilk önce özündə tələbatın olduğu və bu tələbatın onun gələcək dövrdə və uzunmüddətli fəaliyyətində mühim əhəmiyyət kəsb edən işçilərin seçilməsi istiqamətində özünün kadr siyasətini həyata keçirməlidir.

Kadr siyasətinin həyata keçirilməsində digər əsas istiqamət isə heyətin idarə olunmasını tənzimləyən prosedur qaydalarının müəyyən edilməsi ilə əlaqədardır. Belə ki, dünya təcrübəsi və inkişaf etmiş meqabrend müəssisələrin təcrübələri bir daha sübuta yetirir ki, işçilərin üzərində onların fəaliyyətinin qiymətləndirilməsinə imkan verə bilən, başqa sözlə desək, tənzimləyici mexanizmlərin, prosedurların olması müəssisənin davamlı fəaliyyətinin əsasında dayanan əsas amillərdən biridir.

Müəssisənin idarə olunması sahəsində, kadr seçimində həyata keçirmiş olduğu siyasətin əsas istiqamətlərdən biri də əməkhaqqı konsepsiyasının uğurla hazırlanmasıdır. Belə ki, hər bir heyət işçisinin əsas maraq obyektinə gördüyü işin müqabilində əldə etdiyi əmək haqqıdır. Hər bir müəssisədə çox azsaylı işçi tapmaq olar ki, yalnız və yalnız öz işini sevsin, əmək haqqı onu maraqlandırmamasın. Bu səbəbdən də əmək haqqı konsepsiyasının işçilərin maraqlarına xidmət edəcək səviyyədə müəyyən edilməsi əsas əhəmiyyət kəsb etməlidir. İşçilərə hesablanmış əmək haqqı elə səviyyədə olmalıdır ki, işçi öz işini itirməkdən ehtiyat eləsin. Yalnız bu halda işçi özünün bütün potensialından istifadə edərək işləyəcəkdir. Əmək haqqı konsepsiyası ilə əlaqədar digər bir nüans isə işlərin maddi və mənəvi tələbatının ödənilməsi sahəsində onların fəaliyyətinin stimullaşdırılmasıdır. Belə ki, bu sahədə uğur qazanmış müəssisələrin təcrübəsi onu deməyə imkan verir ki, müəssisədə daha səylə çalışan, özünün bütün bilik və bacarıqlarından istifadə edən işçilərin maddi və mənəvi tələbatlarının tam ödənilməsi həmin işçinin özü ilə yanaşı, digərlərinin də həvəslə işləməsinə şərait yaradacaq, başqa sözlə desək onları motivə edəcəkdir. (Quliyev, 2003: 99)

Müəssisələrdə kadr siyasətinin həyata keçirilməsində əsas seçilmiş istiqamətlərdən biri də işçilərin peşə ixtisas səviyyələrinin artırılmasını

təmin edəcək təlimlərin keçirilməsi, işçi personalının əlavə təhsil və ixtisasartırma kimi kurslara cəlb edilərək onların əməyindən daha çox iqtisadi səmərə götürmək imkanlarının dəyərləndirilməsidir.

Müəssisələrdə kadr siyasetinin həyata keçirilməsində ən əsas məsələlərdən biri də kadrların seçilməsi və onların yerləşdirilməsidir. Belə ki, kadrların düzgün seçilməsinin əsasında həmin kadrların öyrənilməsi prosesi dayanır. Kadrları öyrənmək üçün isə CV (Cirruculum Vitae) dediyimiz anket məlumatlar heç də əsas deyildir. Bu məlumatlar bir çox hallarda işəgötürəni aldatmağa yönəldilmiş olur. Potensialın olduğundan daha da artıq səviyyədə şisirdilməsi, bir çox hallarda müəssisə rəhbərliyinin aldanılması ilə nəticələnir ki, bu da qısa müddət ərzində işə götürülmüş yeni işçinin mövcud bilik və peşə səviyyəsini üzə çıxarmış olur. Odur ki, hər bir işçinin seçilməsi üçün onların düzgün öyrənilməsi ən vacib şərtlərdəndir. Bunun üçün isə aşağıdakı məsələlər öz həllini tapmalıdır: (Armstrong, 2016: 159)

- Elan edilmiş vakansiyalar üzrə müraciət etmiş namizədlər haqqında ümumi informasiya;
- Müraciət etmiş namizedlər haqqında zəruri olan məlumatların təhlil olunması;
- Müraciət etmiş namizədlərin keyfiyyət göstəricilərinin əhatəli təhlil olunması;
- Elan edilmiş vakansiya ilə müraciət etmiş namizədin keyfiyyət göstəricilərinin uyğunluğunun təhlil edilməsi;
- Elan edilmiş vakansiyaya uyğun gələn namizədin seçilməsi;
- Seçilmiş namizədin konkret olaraq vakansiya üzrə işlə təmin olunması.

Müəssisələrin kadr siyasetini həyata keçirərkən diqqət etməli olduqları bir neçə qaydalar var. Həmin qaydalar aşağıdakılardan ibarətdir: (Ehnert, 2016: 287)

- Hər hansı bir vakansiya üzrə işlə təmin olunmuş namizədin keyfiyyət göstəricilərinin həmin vakansianın tələblərinə cavab verməsinin uyğunluğunun müəyyən edilməsi. Bu qayda bir çoxları üçün yetərincə sadə görünənsə də, məsələnin görünməyən tərəfləri də vardır. Belə ki, bir çox hallarda işçi işlə təmin olunarkən sadəcə olaraq ixtisas uyğunluğuna nəzər yetirilir. Lakin bu ixtisas üzrə işçinin peşə hazırlıq səviyyəsi və yaxud da biliyinin keyfiyyəti, eləcə də texniki-texnoloji avadanlıqlardan istifadə səviyyəsi nəzərə alınmır. Bu da məntiqi olaraq, son nəticədə müəyyən müddət keçdikdən sonra həmin işçinin təmin olunduğu vakansiya üzrə yetərincə peşəkar olmadığını, müəssisəyə öz bacarıqları ilə xeyir vermədiyini ortaya çıxarır.
- Gənc kadrlar ilə yaşlı kadrların düzgün əlaqələndirilməsinin təmin olunması. Belə ki. yaşlı kadrlar daha mühafizəkar xarakterdə olduqları üçün gənc kadrların daha ixtisaslı və yaxud da texniki-texnoloji avadanlıqlardan daha məharətlə istifadə etmə bacarıqlarını qəbul edə bilmirlər və bunun nəticəsində də işçilər arasında konflikt, mübahisələr və digər bu kimi xoşagəlməz hallar yaşanır. Odur ki, belə xoşagəlməz halların qarşısının alınması məqsədilə işçilər işə götürülərkən gənc və yaşlı işçilər arasında əlaqələndirmənin təmin olunması xüsusi əhəmiyyət kəsb edir.
- Rəhbər işçinin əmək keyfiyyətləri ilə onun tabeçiliyində işləyənlərin əmək keyfiyyətlərinin uyğunluğunun təmin olunmasıdır. Belə ki, yüksək ixtisaslı, peşə-ixtisas bilikləri yüksək səviyyədə olan rəhbər işçilər ilə onların tabeçiliyinə verilən sıravi işçilərin peşə ixtisas səviyyələri, peşəkarlıq dərəcələri, başqa sözlə desək əmək keyfiyyətləri müəyyən


dərəcədə uyğunluq təşkil etməlidir. əks halda rəhbər işcidən narazı qalacaqdır.

Müəssisələrdə kadrların seçilməsi prosesi kadrlar şöbəsinin əməkdaşlarının üzərinə düşür. Kadrların seçilməsində şöbə əməkdaşları bir neçə pilləli seçim mərhələsindən istifadə edirlər. Belə ki, ilkin olaraq mövcud vakansiyaya peşə ixtisası, təhsili uyğun gələn namizədlərin seçilməsi, digərlərinin anketlərinin isə ehtiyat işçi bazalarına yiğilması mərhəlesi olur. Digər mərhələdə isə seçilmiş namizədlərin digər keyfiyyət kateqoriyaları nəzərə alınmaqla seçimi baş tutmuş olur. Və bu sıralama ilə bir neçə mərhələdən sonra müvafiq vakansiya üçün ən uyğun işçinin seçimi həyata keçirilmiş olur.

Dünya təcrübəsinə baxsaq görərik ki, ABŞ-da kadrların seçilməsində daha çox müsahibə (intervyu) metodundan istifadə olunur. Belə ki, müəssisə işçilərinin 80 faizi və yaxud da 4/5 hissəsi müsahibə mərhələsindən seçilərək müəyyən vakansiya üzrə işlə təmin olunurlar. ABŞ-da fəaliyyət göstərən bəzi müəssisələrdə isə sorğu metodundan istifadə etməklə kadrların seçilməsi prosesi həyata keçirilir və statistik olaraq deyə bilərik ki, bu tip müəssisələrdə işçilərin 2/3 hissəsi məhz sorğu əsasında işlə təmin olunurlar. Eyni zamanda ABŞ-da fəaliyyət göstərən üçüncü qrup müəssisələr isə işçini seçərkən mərkəzi qiymətləndirmə metodundan istifadə edirlər. Belə tipli müəssisələrdə işlərin 1/3 hissəsi məhz bu metod vasitəsilə işlə təmin olunurlar. (Simon: 2001: 621)

Yuxarıda dediklərimizi aşağıdakı sxem vasitəsilə təsvir edək.

**Sxem 1.3. ABŞ-da fəaliyyət göstərən müəssisələrdə kadrların seçilməsi metodları.**



**Mənbə:** S.Simon. “Personnel and Human Resources Management”. 2001

İşçilərin seçilməsi və yerləşdirilməsi siyasetinin həyata keçirilməsində iki əsas metodu qarşılaşdırırlar. Bunlardan biri yapon modeli, digəri isə amerikan modelidir. Hər bir modelin özünəməxsus xarakterik xüsusiyyətləri, eləcə də üstün və mənfə cəhətləri vardır. Yapon təşkilatlarının işçi seçimi edərkən onə sürdükəri əsas ifadə onunla ölçülür ki, hər bir müəssisə işçi ilə uyğunlaşmalıdır. Yəni işçilərin firmaya uyğunlaşdırılması əvəzinə müəssisənin işçilərin mövcud peşə və bacarıqlarına uyğun olaraq özünə fəaliyyət növü

seçməsi son nəticədə daha çox iqtisadi səmərə verə bilər. Yapon modelinin başqa bir xarakterik xüsusiyyəti isə onunla ifadə olunur ki, yapon müəssisələri işçiləri uzunmüddətli dövrdə işlə təmin edirlər. Hətta yapon müəssisələri orta məktəbi bitirən məzunları işlə təmin edərək, onlara ilk öncə müvafiq peşə ixtisas, bilik öyrədərək özlərinin ixtisaslı işçilərinə çevirmiş olurlar və belə işçilərlə kifayət qədər yüksək əmək haqqı hesabına uzunmüddət işləyirlər. eyni zamanda da yapon modelinin təcrübəsi bir ha sübuta yetirir ki, idarəetmədə yapon modeli daha üstün xarakterik xüsusiyyətlərə malikdir, həmçinin də elmə qoyulmuş kapital uzunmüddətli dövrdə müəssisə üçün iqtisadi səmərə olaraq mütləq şəkildə geri qayıdacaqdır.

ABŞ-da fəaliyyət göstərən müəssisələrdə isə işçilərin seçilməsində ən çox vurğulanan bir neçə xarakterik xüsusiyyətlər mövcuddur. Həmin xarakterik xüsusiyyətlər aşağıdakılardan ibarətdir: (Marchington, 20016: 329)


- İşçinin ixtisas biliyinin nəzərə alınması;
- Elmi, nəzəri və praktiki biliklərinin mövcud olması;
- Təhsildə şəxsi potensialının yüksək olması.

Yuxarıda qeyd olunan xarakterik xüsusiyyətləri dəyərləndirən ABŞ müəssisələri işçiləri bu kriteriyalar əsasında təyin edirlər. Belə ki, bu müəssisələrin psixologiyasında belə formalaşmışdır ki, ixtisası uyğun olan, bu sahədə həm elmi, həm nəzəri, həm də praktiki bilikləri olan, təhsildə yüksək potensialı olan işçilərlə işləmək müəssisənin gələcək dövrlərdə daha çox iqtisadi fayda götürməsinə səbəb olacaqdır. ABŞ müəssisələrində işçilərin seçilməsi və yerləşdirilməsində digər bir fərqləndirici cəhət isə işçilərin daimi işləməməsidir. Əgər daha yüksək ixtisaslı işçi əmək bazارında mövcud olarsa, bu halda müəssisə əvvəlki işcisindən asanlıqla imtina edə bilər. Odur ki, ABŞ müəssisələrində daimi olaraq işləmək istəyən işçi alternativsiz olmalıdır. Yalnız

alternativinin olmadığı müddət müəssisə ondan asılı olacaqdır. Alternativi tapıldığı təqdirdə isə artıq işçi müəssisənin tabeçiliyinə çevrilmiş olacaqdır.

Kadrların seçilməsi, hazırlanması və idarə edilməsi sistemində boş iş yerlərinə namizədlərin seçilməsi prosesində 4 üsuldan istifadə edilir. Həmin üsullar aşağıdakı sxem vasitəsilə verilmişdir.

#### **Sxem 1.4. Müəssisələrdə boş iş yerlərinin doldurulması prinsipləri**



**Mənbə:** Mick Marchington. “Human Resources Management at Work” 2016 kitabının məlumatları əsasında müəllif tərəfindən tərtib edilmişdir.

Sxem 2.4-ün təhlilini verək. Sxemdə verilmiş üçbucağı xəyalən hər hansı bir müəssisə kimi qəbul edək. Düzbucaqlılar isə müəssisədə mövcud olan boş iş yerlərini göstərir. Həmin düzbucaqlıların (yəni boş iş yerlərinin) doldurulması mexanizminin təhlilindən məlum olur ki, hər bir

müəssisələrdə boş vakansiyaların doldurulması ya peşəkar rəhbər və mütəxəssislərin cəlb edilməsi, ya gənc kadrların, xüsusilə də məktəb məzunlarının dərhal işlə təmin olunması ilə, ya daxili imkanları hesabına, ya da ki, rəhbər heyət ehtiyatlarının işə cəlb edilməsi nəticəsində həyata keçirilə bilər.

Boş iş yerlərinə namizədlərin seçilməsi prosesində rəqabətqabiliyyətli müəssisə daha çox yeni işçilərin seçilməsinin tərəfdarı olur. Lakin həmin vakansiyanın tələblərini ödəyə biləcək namizəd tapılmadığı hallarda məcbur qalıb daxili imkanlarından istifadəyə meyilli olur. Effektiv olmayan işçinin vakansiya üzrə işlə təmin olunması əvəzinə ehtiyat işçilərin işə cəlb olunması müəssisənin fəaliyyətində daha effektiv olur. Çünkü ən azından daxili işçilər müəyyən müddət şirkətdə çalışdıqlarından müəssisənin tələblərinin nə olduğunu anlayır, eyni zamanda da müəssisənin missiyasının və məqsədlərinin hansı istiqamətdə olduqlarını qavramış olurlar.

Müəssisələr boş iş yerləri üzrə yeni işçilərin seçilməsi mərhələsində rəhbər şəxslər seçiləcək işçilərin əmək keyfiyyətini və məhsuldarlığını müəyyən etmək məqsədilə müxtəlif üsul və vasitələrdən, eləcə də metodlardan istifadə edirlər. yeni işlə təmin olunacaq işçilərin fəaliyyət xarakteristikalarının öyrənilməsində müxtəlif metodlardan istifadə oluna bilər. həmin xarakteristikalar qrupları aşağıdakı məlumatlardan təşkil edilmişdir: (Simon, 2001: 361)

- İctimai-vətəndaş yetkinliyi;
- Əməyə münasibət;
- İş təcrübəsi və eləcə də bilik səviyyəsi;
- Təşkilatlılıq bacarıqları;
- İnsanlarla (həm işçilərlə, həm də əhali qrupları ilə) işləmək və ünsiyyət qurmaq bacarıqları;
- İnformasiya ilə və sənədlərlə işləmək qabiliyyəti;

- Vaxtında qərarların qəbul edilməsi və onların icra edilməsi qabiliyyəti;
- Yeniliklərə hər zaman açıq olmaq, onları öyrənmək və öyrətmək qabiliyyəti;
- Xarakterin əxlaqi-etik davaranış qaydaları.

Müəssisələrdə kadr siyasetinin həyata keçirilməsində əhəmiyyət daşıyan digər bir məsələ isə kadrların yerləşdirilməsidir.

Kadrların düzgün yerləşdirilməsi dedikdə isə, peşə ixtisas səviyyəsindən, ixtisasından, biliyindən asılı olaraq işçilərin boş iş yerləri və yaxud da struktur bölmələri üzrə yerləşdirilməsi siyaseti başa düşülür. Kadrların yerləşdirilməsi mərhələsində kadrların ixtisas səviyyəsi, peçə bilikləri, xidməti biliklərə münasibəti, icra edəcəyi işə uyğunluq səviyyəsinin yoxlanılması və digər bu kimi faktorlar əsas götürülür. Haqqında danışdığınıız bu mərhələdə aşağıdakıların nəzərə alınması xüsuslilə əhəmiyyət daşıyır: (Ehnert, 2013: 416)

- İşçilərin nəzərdə tutulmuş işi yerinə yetirmək üçün yaralı olmasının müəyyənləşdirilməsi;
- Mümkünlük dərəcəsi nəzərə alınmaqla işçilər barəsində zəruri informasiyaların toplanması;
- Seçiləcək namizədlərin şəxsi keyfiyyətlərinin, habelə digər keyfiyyət amillərinin qiymətləndirilməsi;
- Namizədin yerinə yetirəcək vəzifə ilə məcmu keyfiyyətin müqayisə olunması;
- Müraciət etmiş bütün namizədlərin müqayisə edilməsi və onların arasından ən layiqlisinin seçilməsi;
- Seçilmiş namizədin işlə təmin olunması və yaxud da vəzifəyə seçilməsi.

Yuxarıda qeyd olunan hər bir xarakterik xüsusiyyətin özünəməxsus cəhətləri vardır. Həmin cəhətlərdən bəziləri ilə tanış olaq.

Şəxsiyyətin keyfiyyətinin öyrənilməsi məsələsində beş əsas istiqamət ona çəkilmiş olur: (Armstrong's, 2016: 188)

- Qabiliyyətlilik: texniki, təşkilati və yaxud da evrestik yaradıcılıq;
- Yaradıcılıq: təfəkkür, diqqət və yaddaş, həmçinin də psixofizioloji komponentlər;
- Xarakter: məqsədyönlülük, ideyalılıq, təşəbbüskarlıq;
- Sosial təbiətli xassəsi: əməyə, özünə və digər insanlara münasibəti və mənəvi keyfiyyəti;
- Peşə-ixtisas hazırlığı: praktiki iş təcrübəsi, elmi-nəzəri bilikləri.


## **1.2. İnsan kapitalının idarə edilməsinin mahiyyəti**

İnsan kapitalı dedikdə, ayrı-arı əhali qruplarının, insanların cəmiyyətin bütün imkanlarından istifadə edərək, eləcə də cəmiyyətdə özünü tam realizə etmək üçün insanların bacarıqlarının, biliklərinin, peşəkarlıqlarının və əlaqələrinin cəmi başa düşülür. İnsan kapitalı分析ını elmə ilk dəfə Teodor Şults gətirmişdir, lakin bu anlayış daha sonralar Heri Bekker tərəfindən daha da araşdırılaraq inkişaf etdirilmişdir. Heri Bekker öz araşdırmalarında sübuta yetirmiştir ki, insan fəaliyyətinə effetiv iqtisadi baxışın mövcud olması kifayət qədər əhəmiyyətlidir.

Teodor Şultsun nəzəriyyəsinə əsaslansaq, görərik ki, insan kapitalı insana sərf olunan investisiyaların məcmusundan ibarətdir. Başqa sözlə desək, Teodor Şults insan kapitalını insana xərclənən maliyyə resurslarının cəmi dəyəri ilə ölçürdü. Daha sonralar isə insan kapitalı anlayışı bir qədər də geniş xarakter almağa başladı və Herri Bekkerin nəzəriyyələrinə görə insan kapitalının əsasında insana sərf olunan

xərclərlə yanaşı eyni zamanda da insanın əsas istehlak xərcləri də dayanır. Herri Bekkere görə insanın istehsal xərcləri bir neçə qrupa bölünür. Həmin istehsal xərcləri aşağıdakı sxem vasitəsilə əhatəli şəkildə verilmişdir.

**Sxem 1.5. İnsanın istehsal xərclərinin quruluşu.**



Sxem 1.5-dən də göründüyü kimi insanın əsas istehsal xərcləri ailə xərcləri, səhiyyə xərcləri, təhsil xərcləri və eləcə də mədəni tələblərə aid edilən xərclərdən təşkil olunmuşdur. Belə ki, ailə xərcləri dedikdə, ailənin gündəlik tələbatının ödənilməsinə sərf olunan xərclər başa düşülür. Təhsil xərcləri dedikdə, insanların təhsillə əlaqədar çəkmiş olduqları xərclərin dəyəri başalır. Səhiyyə xərcləri isə insanların sağlamlıq vəziyyətlərinin təmin olunması istiqamətində xərclədikləri

maliyyə resurslarının dəyəri ilə ifadə olunur. Mədəni tələblərə aid xərclər dedikdə isə, insanların əyləncəyə sərf etdikləri və özlərinin istirahətlərinin təmin olunması istiqamətində çəkdiləri xərclərin ümumi məcmusu başa düşülür.

İnsan kapitalı insanların gələcək dövrlərdəki əmək fəaliyyəti zamanı mənfiət əldə etmək məqsədilə öz bilik bə bacarıqlarının genişlənməsi istiqamətində həyata keçirdikləri investisiyaların ümumi cəminə bərabərdir. Əgər insanların elmə marağı daha çoxdursa, bu sahəyə ayrılmış maliyyə vəsaitləri də insan kapitalı hesab olunur. Hətta insanların öz zehni qabiliyyətlərinin artırılmasının əsasında dayanan mütaliə etmək kimi fəaliyyətə köklənən kitabların alınması da insan kapitalı hesab olunur. Lakin bir çox hallarda insan kapitalını yalnız elm sahəsinə qoyulmuş investisiya hesab edirlər ki, bu da son nəticədə insan kapitalı anlayışının düzgün ifadəsini ortaya çıxartır. Belə ki. insan kapitalı yalnız elm sahələrinə investisiya qoyuluşu demək deyildir. Belə ki, bəzi hallarda insanların uşaqlıq illərindən idmana həvəsləri olur və bu sahənin daha da inkişaf etdirilməsi üçün idman sahələrinə investisiya qoyuluşu baş vermil olur. Deməli onda idman sahəsinə qoyulmuş investisiya da insan kapitalı hesab olunmalıdır. Belə ki. idman sahəsini seçən vətəndaşlar gələcək karyeralarında idman sahələrindən əldə etdikləri uğurlara görə maddi mükafat ala bilirlərsə, bu o deməkdir ki, idman sahəsinə edilmiş investisiyalar da insan kapitalının əsas növlərindən biridir.

### **1.3. İnsan resurslarının idarə olunmasının əsas funksiyaları**

İdarəetmədə əsas önem daşıyan kadrların hazırlanması məsələsinə kompleks yanaşmanın həyata keçirilməsi müəssisənin yüksək ixtisaslı

kadrlarla təmin olunmasında müstəsna rol oynayır. Bu baxımdan da hər bir müəssisədə, idarə və təşkilatlarda idarəetmə səviyyəsində kadr hazırlığının həyata keçirilməsi əsas prioritet sahələrdən hesab olunur və kadr hazırlığının həyata keçirilməsində əsas məqsəd müəssisənin profilə uyğun kadrlarla təmin olunma və eyni zamanda da uzunmüddətli dövrdə kadr ehtiyacının və ona olan tələbatın aradan qaldırılmasıdır. Bu baxımdan da müəssisələrdə, idarə və təşkilatlarda əsas hədəf uzunmüddətli dövrdə müəssisənin əmək fəaliyyətində işçilərə olan tələbatın ödənilməsini təmin edə biləcək kadr siyasetinin işlənib hazırlanmasının təmin olunması aktual məsələ olaraq qalmaqdadır.

İnkişaf etmiş dünya ölkələrinin əksəriyyətində, eləcə də meqabrend müəssisələrdə kadr hazırlığının həyata keçirilməsində innovativ metodlardan mütəmadi olaraq istifadə edilir. Innovativ metodlar vasitəsilə kadrların hazırlanması uzunmüddətli və gələcəkdəki fəaliyyəti təmin edə biləcək kadrların formallaşmasında müstəsna rol oynayır. Bir çox hallarda qabaqcıl firma və təşkilatlar, eləcə də digər təsərrüfat subyektləri kadr hazırlığı sahəsində innovasiya siyasetini kadrların peşə ixtisasının, eləcə də onların təhsilinin artırılması sahəsində həyata keçirirlər.

İşçilərin təhsilinin artırılması sahəsində “Saxlayıcı” və “innovativ tədris” xüsusilə fərqləndirilir. Ümumilikdə dünya təcrübəsi sübut edir ki, işçilərin formallaşmasında və öz bilik və peşə təhsillərinin genişləndirilməsində iki əsas mərhələ xüsusilə rol oynayır. Həmin mərhələlər aşağıdakı sxem vasitəsilə əhatəli təhlil olunmuşdur.

## Sxem 1.6. İxtisaslı kadrın hazırlıq mərhələləri



**Mənbə:** T.Y.Bazarov, B.L.Yeremin. “Heyətin idarə edilməsi”. 2012 kitabından məlumatları əsasında müəllif tərəfindən tərtib edilmişdir.


Sxem 1.6-dən də göründüyü kimi hər bir kadrın ixtisaslı işçi kimi formalaşmasında iki əsas mərhələ mühim rol oynayır ki, bunlardan ilki diplomdan öncəki təhsil sayılır. Diplomdan öncəki təhsil dedikdə, işçinin təhsil aldığı müddətdə oxuduğu, yiyələndiyi nəzəri metodoloji bilikləri nəzərdə tutulur. Diplomdan sonrakı təhsil dedikdə isə, işçinin bu sahədə öyrəndiyi nəzəri biliklərin praktiki tətbiqi, eləcə də ixtisasartırma və təkmilləşdirmə kurslarında iştirakı prosesi başa düşülür. Bu iki mərhələni əhatəli şəkildə başa vurmuş işçilər yüksək ixtisaslı kadr olmaqla yanaşı eyni zamanda da hər bir müəssisənin alternativi olmayan işçiləri kateqoriyasına aid edilirlər.

Diplomdan sonrakı təhsildə tədrisin həyata keçirilməsinin iki əsas növünü qeyd etmək olar. Həmin növlər aşağıdakılardan ibarətdir: (Bazarov, 2016: 329)

- Biliyin ötürülməsi;
- İşçilərin mövcud potensialının inkişafı və eləcə də müəyyən bacarıqlar toplusunun formalaşdırılması.

Diplomdan sonrakı təhsili iki əsas istiqamətdə həyata keçirmək olar. Həmin istiqamətlər aşağıdakı sxemdə əhatəli verilmişdir.

### Sxem 1.7. Diplomdan sonrakı təhsilin növləri.



**Mənbə:** T.Y.Bazarov, B.L.Yeremin. “Heyətin idarə edilməsi”.2012 kitabının məumətləri əsasında müəllif tərəfindən hazırlanmışdır.


Sxem 1.7-dən də göründüyü kimi diplomdan sonrakı təhsilin iki əsas növünü fərqləndirirlər. “Saxlayıcı” öyrətmə dedikdə, təyin edilmiş vasitələrin, baxışların və eləcə də qayda və metodların öyrənilməsi prosesi başa düşülür. “Saxlayıcı” metod əsasən, aktual problemlərin həllində, həmçinin də təkrar vəziyyətlərdə problemlərdən çıxış yolunun tapılmasında istifadə olunur. İşçilərdə mövcud olan köhnə fikirləri, yeni texnika və texnologiya ilə uzlaşmayan bilik və bacarıqların aradan qaldırılmasında əsas effektiv vasitələrdən biri hesab olunur.

Bu sahəni tədqiq edənlər belə düşünür ki. meqabrend müəssisələrdə, eləcə də daha uğurla fəaliyyət göstərən müəssisələrdə “saxlayıcı” metod daha çox tədqiq olunur və praktiki olaraq daha yüksək əhəmiyyətə malikdir. Çünkü bu metod müəssisələrdə, idarə və təşkilatlarda aktual olan vəziyyətin sabitliyinin qorunub saxlanmasına, kadrların hazırlanmasına və onların stabil vəziyyətinin saxlanmasına yönəldilib.

“Saxlayıcı” metod müəssisənin hal-hazırkı aktual vəziyyətinin saxlanılmasına xidmət edirəsə, “innovativ” təhsil metodu gələcəyə istiqamətlənib müəssisənin gələcəkdə daha uğurla fəaliyyət göstərməsinə şərait yaratmaqdadır.

Heyətin təhsilinin artırılmasında innovativ metod işəgötürənlə mütəxəssisin öyrətmə və öyrənmə baxışları arasında müəyyən qədər fərqlər vardır. Belə ki, alman mütəxəssisələri X.Şaybl və V.Barts belə hesab edirlər ki, işəgötürənin fasılısız öyrətmədə əsas məqsədləri vardır. Həmin məqsədlər aşağıdakı sxemdə verilmişdir. (Bazarov, 2016: 333)

### **Sxem 1.8. İnnovativ metodun həyata keçirilməsinin əsas məqsədləri**




**Mənbə:** T.Y.Bazarov, B.L.Yeremin. “Heyətin idarə edilməsi”. 2012 kitabının məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.

Sxem 1.8-dən də göründüyü kimi innovativ metodun heyətin təhsilinin artırılmasında əsas məqsədləri idarəetmə heyətinin

formalaşdırılması, heyətin integrasiyası, adaptasiya, yeniliklərin tətbiqi, heyətin təkrar istehsalı, heyətin vəziyyətə uyğunluğunun təşkil edilməsi və ən əsası isə heyət işçilərinə problemi həll etmək, başa düşmək və təyin etmək kimi əsas anlayışların mənimsənilməsini təmin etməkdir.

X.Şaybl və Barts müzdlu işçinin özünün təhsilini artırmasında əsas məqsədlərinin müxtəlif olduğunu əsaslandırır. Belə ki, adı çəkilən alman mütəxəssislərin fikrincə, müzdlu işçilər də öz təhsillərinin durmadan artırılmasında maraqlıdır. Belə ki, yalnız yüksək ixtisasa malik heyət müəssisəsinin aparıcı və alternativi olmayan işçisinə çevrilmiş olur. Bu baxımdan da aşağıdakı sxem mühim rola malikdir.



### Sxem 1.9. Muzdlu işçinin təhsilinin artırılmasında məqsədləri

Mənbə: Mick Marchington. "Human Resources Management at Work"

2016

Amerika təşkilatlarında isə işçilərin innovativ metodla fəaliyyətinin, eləcə də peşə ixtisas səviyyəsinin qiymətləndirilməsi işçilərin bu sahə ilə əlaqədar olaraq təhsillərinin artırılması sahəsində sərf etdikləri məsrəflərin dəyəri ilə ölçülür.

## **1.4. İnsan resurslarının idarə olunmasının əsas funksiyaları**

Məlum olduğu kimi XXI əsr texniki əsri hesab olunur. Elmi-texniki tərəqqinin iqtisadiyyata tətbiq edilməsi kadrların işlənib hazırlanmasında, seçilməsində, eləcə də ixtisaslı kadrların peşə-ixtisas səviyyələrinin qiymətləndirilməsində mühim amil hesab olunur. Bu baxımdan da hər bir müəssisə öz fəaliyyətində kadrların hazırlanması, xüsusilə də ixtisaslı rəhbər kadrların. İdarəetmə kadrlarının seçilməsi, hazırlanması və onların təhsilinin artırılması sahəsində müxtəlif metodlardan, xüsusilə də innovativ proseslərdən istifadə edir. Belə ki, idarəetmə kadrlarının seçilməsində aşağıdakılardan əsas hesab olunur: (Bazarov, 2016: 339)

- Rəhbər vəzifəyə və rəhbər işə namizədin həmin vəzifəyə uyğunluğunun müəyyən edilməsi. İlk baxışda bu çox sadə proses kimi qəbul olunsa da. Əslində müəssisənin fəaliyyətində mühim əhəmiyyət kəsb edən əsas məsələlərdən biridir. İdarəetmə kadrlarının seçilməsində əsas nüans seçiləcək işçinin peşəkarlıq səviyyəsinin düzgün müəyyən edilməsidir. Çünkü idarəetmə kadri müəssisənin əsas rəhbər işçilərindən hesab olunur. Bu isə qərar qəbul etmək səlahiyyətlərinə malik olan şəxs anlamına gəlir. Odur ki, rəhbər işçi seçilərkən bu kriteriyalar nəzərə alınmalıdır. Müəssisənin fəaliyyətində

qərarlar mühim rol oynayır. Belə ki, qərar mövcud alternativ variantlardan ən səmərəlisinin seçilməsidir.

- Gənc kadrlar ilə yaşlı rəhbər işçilər arasında koordinasiyanın düzgün qurulması. Əvvəlki paraqrafda da dediyimiz kimi yaşlı işçilər daha mühafizəkar olurlar və gənc kadrların asanlıqla öyrənmə və tətbiq etmə bacarıqlarının asanlıqla qəbul edə bilmirlər.
- Rəhbər namizədin idarəetmə obyektinin, müəssisə, idarə və təşkilatın, eləcə də digər təsərrüfat subyektlərinin rəhbərlik səviyyəsinə - direktor, müavin və s uyğunluğunun müəyyən edilməsi;
- Rəhbər işçinin keyfiyyətləri ilə onun tabeçiliyində olan işçilərin keyfiyyətlərinin düzgün qiymətləndirilməsi.

İdarəetmə kadrların fərdi qabiliyyəti ixtisas dərəcəsindən asılıdır. Onların təhsilləri, intizamlılığı, ixtisasları üzrə iş stajı və işlədikləri yerdə qarşılıqlı yaxşı münasibətləri olmalı vacibdir.

Bazar münasibətləri şəraitində peşəkar-ixtisaslı kadrların hazırlanması sistemlərini yenidən qurub, kadrlara olan tələbatı təmin etmək lazımdır. Bunun üçün peşəkar-ixtisaslı kadrların hazırlanması sistemlərinin təkmilləşdirilməsi üçün aşağıdakı konseptual təklif və məsələlərə diqqəti artırmaq məqsədə uyğundur: (Əliquliyev, 2009: 128)

- Peşələr üzrə peşəkar-ixtisaslı kadrlara ümumi tələbatın müəyyən edilməsi;
- Peşəkar-ixtisaslı kadrların hazırlanması sistemlərinin gələcək inkişafının elmi-texniki tərəqqi və istehsal texnologiyası ilə əlaqələndirilməsi;
- İxtisaslı kadrların hazırlanmasının peşəkar quruluşunun proqnozunun təmin edilməsi.

Əmək adamının formalasdırılması ilk növbədə əmək potensialının tam realizə olunmasına imkan verən sosial-psixoloji keyfiyyətləri ön plana çəkir. Bununla əlaqədar əməyin motivasiyası sisteminin yaradılması böyük əhəmiyyətə malikdir. Beləliklə əmək adamının əməyə olan münasibəti yaşama vasitəsinin mənbəyi və özünü realizə vasitəsi kimi onun səciyyəvi xüsusiyətidir. Şəxsiyyətin inkişafının prioritetliyinin qəbul edilməsindən çıxış edərək işçilərə onların şəxsi keyfiyyətlərini və maraqlarını nəzərə almayan “kadr” kimi birtərəfli yanaşmanın geniş yayılmış praktikasından imtina edilməlidir. Bu baxımdan kökü qarşılıqlı fəaliyyətdə olan fərdiyyətlərin (şəxsiyyətlərin) məcmusundan ibarət olan təsəvvürlə əlaqəli “heyət” anlayışından istifadə edilməsinin qanuna uyğunluğunu qəbul etmək lazımdır.

Bazar münasibətləri şəraitində heyətin formalasdırılması müəssisədaxili bazar mexanizminin fəaliyyətinə söykənir. Belə bir mexanizmin yaradılması və istifadə edilməsi müəssisənin zəruri kadrlarla təmin edilməsinin daha çevik formasının yaradılmasına imkan verir.

Azərbaycan Respublikasında aparılan sosial-iqtisadi islahatlar prosesində bu anlayışların mahiyyətinin müəssisələrin struktur dəyişikliklərini aparılan mütəxəssislər tərəfindən dərk edilməsinin böyük praktiki əhəmiyyəti var.

Belə ki, müəssisə heyətinin formalasdırılması fəhlələrin və mütəxəssislərin peşə strukturunun, funksional strukturunun, sosial strukturunun, işçilərə olan tələbatın və işçilərin şəxsi heyətinin müəyyən edilməsini tələb edir.

Müəssisə heyətinin formalasdırılmasının ən əsas elementlərindən biri də onun tələb olunan səviyyəyə, yəni hər bir işçinin maraqları ilə müəssisə tələbatının uyğunluq səviyyəsinin adekvatlığının təmin

edilməsidir. Bunun üçün işçilərin və iş yerlərinin attestasiyasının aparılması zəruridir.

Eyni zamanda peşə, funksiya və sosial struktur baxımından heyətin kateqoriyalar üzrə daxili əmək bazarında təhlili aparılır.

Bu zaman struktur dəyişikliklərlə əlaqədar ixtisar edilmiş işçilərin işə düzəldilməsi və çatışmayan kadrlarla təmin olunmaq üçün regional əmək bazarına müraciət edilmə imkanları da araşdırılır.

Bu vəzifələrin həll edilməsində əməyin funksional təhlilinin böyük əhəmiyyətini qeyd etmək lazımdır.

Əməyin funksional təhlili ilkin mərhələ kimi funksiyaların müəyyən edilməsini, funksiyaların qiymətləndirilməsini və funksiyaların yenidən təşkil edilməsini əhatə edir.

Funksional təhlilin davamı kimi əmək prosesinin təhlili aparılır. Bu zaman işin və prosesin seçilməsi, müşahidə edilməsi, alınmış nəticələrin tənqidi təhlili və artıq proseslərin ləğvi və yeni əmək texnologiyasının layihələşdirilməsi aparılır.

İşçilərə olan tələbatın müəyyən edilməsində ehtimal olunan təşkilati strukturun böyük əhəmiyyətini qeyd etmək lazımdır. Müəssisənin təşkilati strukturu istehsal strukturunu və idarəetmə strukturunu əhatə edir.

Beynəlxalq təcrübəyə müvafiq olaraq hər bir müəssisənin (firmanın) strukturu məhz onun strategiyası müəyyən edir. Eyni zamanda strateji kursun seçilməsinə müəssisənin ölçüləri, istehsal həcmi və mənfəətin miqdarı da təsir edir.

Müəssisənin strategiyası- onun resurslarının (əmək, əmtəə, kapital) koordinasiyası yolu ilə qarşıya qoyulmuş zəruri məqsədlərə (nizamnamə funksiyası) nail olmaq üçün ümumi fəaliyyət modelidir (Marchington,2016: 491)

Strategiyanın müəyyən edilməsi: müəssisədə tətbiq edilən texnika və texnologiyada, kadrların idarə edilməsində, resursların bölünməsində, əmək münasibətlərində və s. kritik nöqtələrin müəyyən edilməsini; daxili və xarici inkişaf amillərinin qiymətləndirilməsini və onların təsnifatının müəyyən edilməsini; müəssisədaxili şəraitin və qüvvələr nisbətinin ilkin müzakirəsini tələb edir.

Beləliklə, öz fəaliyyətini əsasən uçot və işçilərin işə qəbulu və azad edilməsi üçün lazım olan sənədlərin tərtib edilməsi funksiyaları ilə bitmiş hesab edən ənənəvi kadrlar şobəsindən fərqli olaraq müəssisə heyəti ilə mükəmməl işin aparılmasının təşkili, bu xidmət sahəsinin formalasdırılmasına tamamilə yeni bir yanaşma tələb olunur.

Fikrimizcə yeni iqtisadi şəraitdə heyətlə iş üzrə xidmətin fəaliyyəti:

- İşçilərə olan tələbatın əsaslandırılmış surətdə müəyyən edilməsinə və proqnozlaşdırılmasına;
- İşəgötürənin müəyyən etdiyi və işçinin icraya qəbul etdiyi vəzifələrin (tapşırıqların), funksiyaların, işin məzmununun və tərkibinin təhlilinə;
- Daxili və xarici əmək bazarından istifadə etməklə heyətin komplektləşdirilməsinə;
- Peşə diaqnostikası və peşə yönümünün müəyyən edilməsinə;
- İşçilərin peşə hazırlığının təşkili, onların potensial imkanlarından istifadənin qiymətləndirilməsinə (yerlərdə kadrlardan səmərəli istifadə edilib-edilməməsi, peşə və vəzifə üzrə irəli çəkilmə imkanlarının araşdırılması) yönəldilməlidir.

Bazar münasibətlərinə kecid respublikada bir neçə iqtisadi islahatların aparılması zərurəti yaratmışdır. Reallaşan iqtisadi islahatlar ölkənin sosial strategiyasının gücləndirilməsi, insan amilinin təsirinin çoxalması və əmək ehtiyatlarından istifadə edilməsinin səmərəliliyinin artırılması əməliyyatlarından bilavasitə asbelə ki, müəssisə uğurlu idarəetmə

siyasetinin əsasında innovativ tədbirlərin həyata keçirilməsini zəruri hesab edir. İlədir. Inzabati amirlilik sistemindən və mərkəzləşdirilən yeganə iqtisadi idarəetmə sistemindən aralanmış Azərbaycanın iqtisadi inkişaf yolunda insan amilinin başlıca vəzifə daşımazı cəmiyyətin əsas məhsuldar qüvvəsi kimi iş qüvvəsinin yenidən istehsalının kadrların hazırlığının aktuallığını xeyli artırılmışdır.

## **FƏSİL II. AZƏRSUN HOLDİNQ TİCARƏT MÜƏSSİSƏSİNDE İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ SİSTEMİ**

### **2.1. Müəssisənin insan resurslarının idarə edilməsi sisteminin qısa xarakteristikası**

Bazar iqtisadiyyatı şəraitində Azərbaycan fəaliyyət göstərən və öz fəaliyyətində uzunömürlülüyü ilə seçilən ticarət müəssisələrindən biri də Azərsun Holdingdir. Adıçəkilən ticarət müəssisəsi bu gənki uğurlu fəaliyyətinə daim rəqabət mübarizəsində uğurlu taktika və strategiyalar həyata keçirməklə nail olmuşdur. Belə ki. müəssisənin idarə edilməsi yüksək ixtisaslı menecerlərə həvalə olunmuşdur ki, bunun da məntiqi nəticəsi olaraq müəssisə bu gün uğurla fəaliyyətini davam etdirir.

Həyətin idarə edilməsi sahəsində müəssisənin fəaliyyətinin təşkilində insan resurslarının idarə edilməsi şöbəsi dayanır. Bu şöbənin fəaliyyətinin əsasında müəssisəyə yeni kadrların cəlb olunmasıdır. Müəssisə işçi işə götürən zaman ilk önce öz missiyalarının düzgün qəbul edilməsini anlayan işçiləri seçməyə çalışır. Belə ki. müəssisənin insan resurslarının idarə edilməsi departamenti bilavasitə olaraq boş iş yerlərinə işçilərin seçilməsi prosesində diqqət yetirir ki. elə kadrlarla müəssisəni təmin etsin ki. bu kadrlar müəssisənin uzunömürlü və daimi fəaliyyətində müstəsna rol oynasınlar və eyni zamanda da müəssisəyə yalnız maaş mənbəyi kimi baxmasınlar.

Haqqında danışdığınız müəssisədə kadrların seçilməsi və onların idarə olunması xüsusiyyətləri kifayət qədər mürəkkəbdir. Belə ki, ilk önce müəssisənin insan resurslarının idarə edilməsi şöbəsi mövcud kadrların müəssisənin missiyasının qavranılması sahəsində mühim addımlar atır, öz idarəetmə sistemlərində daha çox innovativ

metodlardan istifadə edirlər. Belə ki, müəssisə uğurlu idarəetmə siyasetinin əsasında innovativ tədbirlərin həyata keçirilməsini zəruri hesab edir.

Yeni dövrdə kadrların hazırlığında əsas diqqət işçi qüvvəsinin kəmiyyət yox, keyfiyyət cəhətdən yüksəldilməlidir. Ona görə ki, müasir iqtisadi sistemin ən vacib tələblərindən biri də kadrların və mütəxəssislərin hazırlığı ilə ETT-nin əldə etdiyi nailiyyətlərinə müvafiq istehsal vasitələrinin ard-arda yüksək inkişafına çatmaqdır. Bu cür uyğunluq əmək ehtiyatlarının bütöv təhsil səviyyəsi və ixtisasının artırılması cəhətdən ali və orta ixtisas təhsili olan işçilərin miqdarının çoxalması ilə birgə yüksək keyfiyyətli işçi qüvvəsinin yenidən istehsal olunması deməkdir. (Ehnert, 2013: 427)

Bazar münasibətləri mühitində ETT-nin istehsala tətbiq etdiyi əmək mühitinin yaxşılaşması, ağır olan əl əməyinin ortadan götürülməsi, o cümlədən, zehni əməyin və fiziki əməyin arasında çətinlik dərəcəsinə əsasən fərqli çoxalmasına gətirib çıxarıır. Bu ETT-nin insan amilinə olan təsirini və kadrların hazırlanmasına müasir aspektlərdən yanaşılmasını zəruri edir.

Sahibkarlıq fəaliyyətinin çoxaldığı bir mühitdə ən aşağı əməyin və vaxtın sərf edilməsi ilə ən yüksək gəlirin əldə edilməsi prinsipinin çoxalması işçi qüvvəsinin keyfiyyəti cəhətdən iş vaxtı fondundan səmərəli istifadə problemini qarşıya qoymuşdur. Ona görə ki, iş vaxtından sərfəli istifadə olunması məhsuldarlığının çoxalması məhsul vahidinin qiymətinin aşağı enməsi, azad vaxtın artırılması ilə sıx bağlıdır. Bunlar da öz sırasında əhalinin həyat səviyyəsinin artırılmasının əsas göstəricilərindəndir. Kadrların hazırlanmasında iş vaxtına qənaət etmə prinsipinin nəzərə alınması baş və dövriyə fondlarından, maliyyə vəsaitlərindən sərfəli istifadə və ən vacibi iş qüvvəsinə olan əlavə tələbatı çoxalmış olur.

Bazar münasibətləri mühitində kadrların hazırlığında dövlət tərəfindən planlı olaraq idarəetmənin ortadan götürülməsi əmək bazarındakı tələbin və təklifin nəzərdə tutulmasını zəruri edir. Belə bir vəziyyətdə işçi qüvvəsinə olan tələbata təsir göstərən amillər mütləq şəkildə nəzərdə tutulmalıdır. İşçi qüvvəsinin rəqabət qabiliyyətinə sahib olması, onların ETT-nin əldə etdiyi nailiyyətləri ilə tanış olması və öncəki illərdən fərqli şəkildə intellektual dərəcəsinin yüksəkliyi belə göstəricilərdən hesab edilir.

İqtisadi inkişafın sosial yönümünün gücləndirilməsində daxili və beynəlxalq bazarların tələblərinə uyğun ixtisaslı kadrlar hazırlanması problemi diqqət mərkəzindədir. Hazırda dövlətimizin əsas məqsədi istehsal proseslərindən kənardə qalan əmək qabiliyyəti olan əhalinin tam şəkildə səmərəli məşğulluğuna nail olmağa şərait yaratmaqdır. Bunun üçün əmək bazarının rolü əvəzsizdir. Dünya ölkələrinin təcrübəsindən göründüyü kimi, əmək bazarının formallaşması son nəticədə əhalinin rifah halının xeyli yaxşılaşdırılmasına təsir edir.

Məlum olduğu kimi, bazar iqtisadiyyatı çox sərt rəqabət şəraiti yaradır. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına nail olmaq üçün dövlət sosial məsələlərin həlli ilə bağlı zəruri tədbirlər həyata keçirməsi ilə yanaşı, həmçinin işçi qüvvəsinin keyfiyyətini artırmaqla onun rəqabət qabiliyyətini yüksəltməyə, əhalinin səmərəli məşğulluğunu təmin etmək məqsədi ilə yeni iş yerlərinin yaradılmasına hər cür köməklik göstərməlidir.

Dünya təcrübəsi göstərir ki, bazar rəqabəti olmadan sosial-iqtisadi inkişafi təmin etmək qeyri-mümkündür. Müəssisə rəqabətə dözmək, daha çox mənfəət görmək üçün əmək məhsuldarlığını artırmağa çalışır. Bu isə öz növbəsində daha yeni və məhsuldar müasir texnologiyalardan istifadəni zəruri edir. Nəticədə fəal işçi ardıcıl olaraq öz peşəkarlığını artırmaq zərurəti ilə üzləşir. Belə ki, əmtəə bazarında olduğu kimi, əmək

bazarında da ciddi rəqabət gedir. Təsadüfi deyildir ki, iqtisadi baxımdan inkişaf etmiş ölkələrdə həqiqi ali təhsilin və ixtisas diplomu olan işçilər çox yüksək qiymətləndirilirlər və işə götürülərkən onlara üstünlük verilir. Əmək haqqının artırılması da birbaşa təhsillə paralel gedir. Elə buna görədir ki, ABŞ-da 25 yaşında fəaliyyətə başlayan hər hansı bir mühəndis 40 yaşına qədər 8 dəfə ixtisasartırma kursu keçməli olur. Əks təqdirdə, müəssisə təxminən hər beş ildən bir öz kadrlarını tamamilə dəyişmək məcburiyyətində qala bilər. Çünkü texniki tərəqqi öz yerində dayanmır və texnologiya təxminən beş ildən bir yenisi ilə əvəz olunur. (Ehnert, 2013: 429)

## **2.2. Müəssisənin insan resurslarının idarəedilməsi sisteminin təhlili**

Müstəqil Azərbaycan Respublikası öz inkişafını bazar iqtisadiyyatında görür və bu yolla inamla irəliləyir. Ölkəmizdə irimiqyaslı islahatlar aparılır. Bu islahatlar nəticəsində yeni miqyas sahələrinin yaranması ilə bərabər, mövcud olan sənaye müəssisələri daha mütərəqqi texnika və texnologiya hesabına təkmilləşdirilir.

İstehsalat proseslərinin avtomatlaşdırılması ilə əlaqədar işçilərin (ixtisaslı fəhlələrin) nəinki ixtisas, həm də ilkin pesə ixtisas səviyyəsinə qoyulan tələblər dəyisilir, İstehsalatın texniki bazasının dəyişməsi ilə çoxdan mövcud olan bir çox ənənəvi peşələrin məzmunu və əmək şəraiti dəyisir, əməyin ixtisaslığı və intellektuallığı artır, əmək funksiyasına qoyulan tələblərin integrasiyası baş verir. Son illər həm dövlət, həm də qeyri hokumət müəssisələrində istehsalata daxil olan texnikanın imkanları əhəmiyyətli dərəcədə genişlənmişdir. Yüksək məhsuldarlıqlı maşın, aqreqat və texnoloji qurğular yalnız fəhlənin fiziki əməyini

yungülləşdirmir, həm də istehsalat prosesində çox hallarda insanı əvəz edir, onun əqli fəaliyyətinin məhsuluna çevirilir.

Son illər respublikamızda istehsalat proseslərinin kompleks mexanikləşdirilməsi, avtomatlaşdırılması və robot texnikasından istifadə peşə məktəbi və liseylərində, eləcə də orta ixtisas məktəblərində ümumtexniki və ixtisas məktəblərinin, istehsalat təliminin məzmununun yeniləşdirilməsinə yeni yanaşma tələb edir.

Bu mənada peşə təhsilinin strukturunda, məzmununda sənətkar hazırlığının təkmilləşdirilməsində, dovlət standartlarının və ixtisaslaşma klassifikatorunun layihələri hazırlanmışdır.

Məktəblərdə aparılan tedqiqatlar göstərir ki, tornaçı, frezerçi, çilingər kimi sənaye yönümlü peşələrin müvəffəqiyyətlə öyrənilməsi ilk növbədə şagirdlərin ümumtexniki hazırlığı ilə şərtlənir. Elmi Texniki Tərəqqi ( ETT ) şəraitində ixtisas anlayışı öz məzmununu tez dəyişir. Belə ki, texnika və texnologiyanın fasılısız yeniləşdirilməsi və istehsalatın yenidən təşkili fəhlə və texniklərin illərdə öyrendikləri peşə bacarıqlarının yeniləşməsini tələb edir.

Bu baxımdan texnika və texnologiyanın yeniləşməsini nəzərə almaqla, ixtisaslı fəhlə kadrlarının kiçik mütəxəssislərin təhsil səviyyəsi, o cümlədən onlara ümumtexniki biliklərin aşılanması keyfiyyətcə yüksəldilməlidir.

İstehsal proseslərinin kompleks şəkildə mexanikləşdirilməsi və avtomatlaşdırılması şəraitində yeni əmək alətləri və vasitələri, idarəetmə qurğuları yaranır, həddən artıq möhkəm və kövrək materialların dəqiq emalında lazer texnologiyasındna istifadə edilir. Xalq təsərrüfatında metalların elektron şüa, partlayışlı diffuziya qaynağı və yeni kəsmə metodları geniş tətbiq olunur.

Peşə məktəbi və liseylərin metal emalı peşələrinin öyrənilməsində materialşünaslıq, elektotexnika, texniki rəsmxət və s.fənlər tədris edilir.

Bu fənlərin şagirdlər tərəfindən keyfiyyətlə mənimsənilməsi, zəruri ümumtexniki biliklərə yiyələnməsi ixtisas fənlərinin öyrənilməsində səmərəliliyin təmin olunması üçün mühüm şərtdir. Hazırkı şəraitdə, mürəkkəb texnika və texnologiyanın istehsalata daxil olduğu bir zamanda şagirdlərə ümumi və xüsusi əhəmiyyət kəsb edən ümumtexniki biliklərin verilməsi vacibdir. Ümumtexniki biliklər anlayışının mahiyyəti ondan ibarətdir ki, o, mühüm obyektlərdə texniki biliklərin nəzəri təsvirini verir. Bu anlayış vasitəsi ilə təsvir edilən, keçmiş bilikərdə əks etdirilən texniki proses texniki biliklərin qazanılması üçün əsas mənbə olur. Texniki prosesi tam və hərtərəfli öyrənmək üçün texniki biliklərin əsası kimi təşəkkül tapan obyektin ayrı-ayrı hissə və elementlərini müəyyən etmək lazımdır.

Azərsun Holdinqdə insanresurslarının işlə təmin olunması prosesi elektron qaydada həyata keçirilir. Belə ki, müəssisədə mövcud olan vakansiyalar barədə müəssisənin elektron saytında mütəmadi olaraq məlumatlar yerləşdirilir. Boş vakansiyalar barədə əhatilə məlumat yalnız bu qaydada çatdırılır və eyni zamanda da müəssisə tez-tez karyera sərgilərində də özünün boş vakansiyaları barədə məlumat vermiş olur.

Karyera sərgilərinin həyata keçirilməsində müəssisənin əsas məqsədlərindən biri işçilərin hansı səbəbdən Azərsun Holdinq ticarət müəssisəsinin seçmələrinə yardımçı olmalarıdır.

Müəssisə daim yeni biliklərə malik, intellektual, kreativ düşüncə qabiliyyətinə malik olan işçilərin axtarışındadır. Bunun üçün müəssisədə uğurla fəaliyyət göstərən insan resursları bölməsi fəaliyyət göstərməkdədir.

İşçi qüvvəsindən istifadə edilməsini qiymətləndirmək üçün qrup amillərindən istifadə edilir. Həmin göstəricilər vasitəsilə işçi qüvvəsindən istifadə edilmənin keyfiyyət və kəmiyyət yönələri

müəyyənləşdirilir. İşçi qüvvəsindən istifadə edilmənin kəmiyyət yönü isə 2 göstərici vasitəsilə xarakterizə olunur:

1. İstehsal əməliyyatlarına işçi qüvvəsinin cəlb edilmə dərəcəsi. Bu amil istehsal ərəfəsində məşğul olanların bütün işçilərin içiində aldığı xüsusi çəkini ayırd etməyə imkan verir.

2. İl içində iş zamanı fondundan istifadə dərəcəsi. Yuxarıda qeyd edilən göstəricilər haqqında ətraflı fikir irəli sürüldüyü üçün, onların üstündə birdə durmağa ehtiyac yoxdur. Ancaq işçi qüvvəsindən istifadə edilməsinin keyfiyyət yönünü şərh edəcəyik.

Qeyd etmək lazımdır ki, keyfiyyət göstəricisiv işçi qüvvəsinin məşğulluq dərəcəsində ictimai istehsalın yekununu özündə əks etdirir. Bu cür göstərici orta illik hər bir işçiye düşən ümumi məhsulun qiymətindən ibarətdir. Bu, deməkdir ki, işçi qüvvəsindən istifadə edilmədə əmək məhsuldarlığı amilini ifadə edir. Məşğulluq səviyyəsində hər bir faktiki işçiye və potensial işçiye aid ictimai istehsalın yekununu nümayiş etdirir. (Simon, 2001: 36)

## **2.3. Müəssisələrin heyətinin inkişafı, uçotu, cəlb olunmasının təşkili**

Hər bir cəmiyyətin əsas məhsuldar qüvvəsi insan ehtiyatlarıdır. Bu ehtiyatların ən yaxşı istifadəsinə, onun təkrar istehsalına və hər bir şəxsin maraqları nəzərə alınmaqla zənginləşməsinə, əməyin yüksək qiymətləndirilməsinə və səmərəliliyinin artırılmasına şərait yaradıldığı hər bir yerdə tərəqqi var.

Əmək ehtiyatlarının təkrar istehsalına, formalasdırılmasına və istifadəsinə makro səviyyədə, yəni ölkə və region səviyyəsində baxılır. Bununla yanaşı bazar iqtisadiyyatı şəraitində müəssisələrə tam təsərrüfat

müstəqilliyi verildiyindən, əmək ehtiyatlarının idarə edilməsi funksiyası yeni formada mərkəzi idarəetmə orqanlarından müəssisələrin özünə keçir.

Nəticə etibarilə müəssisə (firma) daxilində formallaşan ilkin əmək bazarı, əmtəə bazarı və kapital bazarı ümumi bazar sisteminin ayrılmaz tərkib hissəsidir. Yəni onların hər biri, o cümlədən əmək bazarı müəssisə hüdudlarından kənardakı bazarlarla funksional əlaqədədir.

Əmək bazarında hər bir şəxsin rəqabətə davamlılığı onun əmək qabiliyyətindən asılıdır. İnsanın əmək qabiliyyəti öz ifadəsini işçi qüvvəsi anlayışında tapır. Onu insanların əmtəə və xidmətlərin istehsalında istifadə olunan fiziki və mənəvi keyfiyyətlərinin məcmusu kimi müəyyən edirlər. İşçi qüvvəsinin imkan və qabiliyyəti barəsində daha geniş təsəvvürü əmək potensialı ifadə edir. Bütün bunlarla yanaşı “əmək ehtiyatları”, “işçi qüvvəsi” və “əmək potensialı” anlayışları mahiyyət etibarı ilə insanın işçi və şəxsiyyət kimi keyfiyyətlərinin öyrənilməsinə istiqamətlənmişdir.

Məhz bu baxımdan əmək potensialına malik, işçi qüvvəsinin sahibi, əmək ehtiyatlarının fərdiləşmiş elementi kimi “əmək adamı” anlayışı daha təbiidir.

Əmək adamının formalasdırılması ilk növbədə əmək potensialının tam realizə olunmasına imkan verən sosial-psixoloji keyfiyyətləri ön plana çəkir.

Bununla əlaqədar əməyin motivasiyası sisteminin yaradılması böyük əhəmiyyətə malikdir.

Beləliklə əmək adamının əməyə olan münasibəti yaşama vasitəsinin mənbəyi və özünü realizə vasitəsi kimi onun səciyyəvi xüsusiyyətidir.

Şəxsiyyətin inkişafının prioritetliyinin qəbul edilməsindən çıxış edərək işçilərə onların şəxsi keyfiyyətlərini və maraqlarını nəzərə

almayan “kadr” kimi birtərəfli yanaşmanın geniş yayılmış praktikasından imtina edilməlidir. Bu baxımdan kökü qarşılıqlı fəaliyyətdə olan fərdiyyətlərin (şəxsiyyətlərin) məcmusundan ibarət olan təsəvvürlə əlaqəli “heyət” anlayışından istifadə edilməsinin qanuna uyğunluğunu qəbul etmək lazımdır.

Bazar münasibətləri şəraitində heyətin formalaşdırılması müəssisədaxili bazar mexanizminin fəaliyyətinə söykənir. Belə bir mexanizmin yaradılması və istifadə edilməsi müəssisənin zəruri kadrlarla təmin edilməsinin daha çevik formasının yaradılmasına imkan verir.

Azərbaycan Respublikasında aparılan sosial-iqtisadi islahatlar prosesində bu anlayışların mahiyyətinin müəssisələrin struktur dəyişikliklərini aparılan mütəxəssislər tərəfindən dərk edilməsinin böyük praktiki əhəmiyyəti var.

Belə ki, müəssisə heyətinin formalaşdırılması fəhlələrin və mütəxəssislərin peşə strukturunun, funksional strukturunun, sosial strukturunun, işçilərə olan tələbatın və işçilərin şəxsi heyətinin müəyyən edilməsini tələb edir.

Müəssisə heyətinin formalaşdırılmasının ən əsas elementlərindən biri də onun tələb olunan səviyyəyə, yəni hər bir işçinin maraqları ilə müəssisə tələbatının uyğunluq səviyyəsinin adekvatlığının təmin edilməsidir. Bunun üçün işçilərin və iş yerlərinin attestasiyasının aparılması zəruridir.

Eyni zamanda peşə, funksiya və sosial struktur baxımdan heyətin kateqoriyalar üzrə daxili əmək bazarında təhlili aparılır.

Bu zaman struktur dəyişikliklərlə əlaqədar ixtisar edilmiş işçilərin işə düzəldilməsi və çatışmayan kadrlarla təmin olunmaq üçün regional əmək bazarına müraciət edilmə imkanları da araşdırılır.

Bu vəzifələrin həll edilməsində əməyin funksional təhlilinin böyük əhəmiyyətini qeyd etmək lazımdır.

Əməyin funksional təhlili ilkin mərhələ kimi funksiyaların müəyyən edilməsini, funksiyaların qiymətləndirilməsini və funksiyaların yenidən təşkil edilməsini əhatə edir.

Funksional təhlilin davamı kimi əmək prosesinin təhlili aparılır. Bu zaman işin və prosesin seçilməsi, müşahidə edilməsi, alınmış nəticələrin təqidi təhlili və artıq proseslərin ləğvi və yeni əmək texnologiyasının layihələşdirilməsi aparılır. (Əliyev, 2004: 42)

İşçilərə olan tələbatın müəyyən edilməsində ehtimal olunan təşkilati strukturun böyük əhəmiyyətini qeyd etmək lazımdır. Müəssisənin təşkilati strukturu istehsal strukturunu və idarəetmə strukturunu əhatə edir.

Beynəlxalq təcrübəyə müvafiq olaraq hər bir müəssisənin (firmanın) strukturu məhz onun strategiyası müəyyən edir. Eyni zamanda strateji kursun seçilməsinə müəssisənin ölçüləri, istehsal həcmi və mənfəətin miqdarı da təsir edir.

Müəssisənin strategiyası- onun resurslarının (əmək, əmtəə, kapital) koordinasiyası yolu ilə qarşıya qoyulmuş zəruri məqsədlərə (nizamnamə funksiyası) nail olmaq üçün ümumi fəaliyyət modelidir.

Strategiyanın müəyyən edilməsi: müəssisədə tətbiq edilən texnika və texnologiyada, kadrların idarə edilməsində, resursların bölünməsində, əmək münasibətlərində və s. kritik nöqtələrin müəyyən edilməsini; daxili və xarici inkişaf amillərinin qiymətləndirilməsini və onların təsnifatının müəyyən edilməsini; müəssisədaxili şəraitin və qüvvələr nisbətinin ilkin müzakirəsini tələb edir.

Beləliklə, öz fəaliyyətini əsasən uçot və işçilərin işə qəbulu və azad edilməsi üçün lazım olan sənədlərin tərtib edilməsi funksiyaları ilə bitmiş hesab edən ənənəvi kadrlar şöbəsindən fərqli olaraq müəssisə

heyəti ilə mükəmməl işin aparılmasının təşkili, bu xidmət sahəsinin formallaşdırılmasına tamamilə yeni bir yanaşma tələb olunur.

Fikrimizcə yeni iqtisadi şəraitdə heyətlə iş üzrə xidmətin fəaliyyəti:

- İşçilərə olan tələbatın əsaslandırılmış surətdə müəyyən edilməsinə və proqnozlaşdırılmasına;
- İşəgötürənin müəyyən etdiyi və işçinin icraya qəbul etdiyi vəzifələrin (tapşırıqların), funksiyaların, işin məzmununun və tərkibinin təhlilinə;
- Daxili və xarici əmək bazarından istifadə etməklə heyətin komplektləşdirilməsinə;
- Peşə diaqnostikası və peşə yönümünün müəyyən edilməsinə;
- İşçilərin peşə hazırlığının təşkili, onların potensial imkanlarından istifadənin qiymətləndirilməsinə (yerlərdə kadrlardan səmərəli istifadə edilib-edilməməsi, peşə və vəzifə üzrə irəli çəkilmə imkanlarının araşdırılması) yönəldilməlidir.

Bazar münasibətlərinə keçid respublikada bir çox iqtisadi islahatların aparılmasını zəruri etmişdir. Reallaşan iqtisadi islahatlar ölkəninin sosial siyasetinin sürətləndirilməsi, insan resursunun təsirinin daha da artırılması və əmək ehtiyatlarından istifadə edilməsinin səmərəliliyinin çoxalması proseslərindən bilavasitə bağlıdır. Inzabati amirlik sistemindən və mərkəzləşdirilən yeganə iqtisadi idarəetmə sistemindən qopmuş ölkəmizin iqtisadi inkişafında insan resursunun əsas rol oynaması cəmiyyətin aparıcı məhsuldar gücü olan işçi qüvvəsinin təkrar olaraq istehsalının kadrlar hazırlığının aktuallığını xeyli çoxalmışdır.

Yeni dövrdə kadrların hazırlığında əsas diqqət işçi qüvvəsinin kəmiyyət yox, keyfiyyət baxımından yüksəldilməlidir. Belə ki, yeni iqtisadi sistemin ən vacub tələblərindən biri kadrların və mütəxəssislərin

hazırlanması ilə ETT-nin əldə etdiyi nailiyyətlərinə müvafiq olaraq istehsal vasitələrinin ardıcıl şəkildə inkişafını təmin etməkdir. Bu uyğunluq əmək resurslarının ümumi təhsil səviyyəsinin və ixtisasının artırılması cəhətdən ali və orta ixtisası olan işçilərin miqdarının çoxalması ilə birgə yüksək keyfiyyətli işçi qüvvəsinin təkrar olaraq istehsalıdır.

Bazar əlaqələri mühitində ETT-nin istehsala tətbiq etdiyi əmək mühitinin yaxşılaşması, ağır əl əməyinin ləğvi, o cümlədən zehni əməkdə və fiziki əməkdə mürəkkəblik dərəcəsinə görə fərqli çoxalmasına səbəb olur. Bu ETT-nin insan resursuna təsirini və kadrların hazırlığına müasir aspektlərdən yanaşmanı mühüm edir.

Sahibkarlıq fəaliyyətinin artırıldığı bir mühitdə minimum əmək və zaman sərfi ilə yüksək gəlir əldə edilməsi prinsipinin artması işçi qüvvəsinin keyfiyyəti cəhətdən iş vaxtı fondundan səmərəli istifadə problemini qarşıya qoymuşdur. Ona görə ki, iş vaxtından sərfəli istifadə etmək məhsuldarlığının yüksəldilməsi, məhsul vahidinin dəyərinin aşağı düşməsi, asudə vaxtin çoxaldılması ilə sıx əlaqədardır. Bunlar isə öz növbəsində əhalinin həyat səviyyəsinin yüksəldilməsinin başlıca şərtlərindəndir. Kadr hazırlığında iş vaxtına qənaət prinsipinin nəzərə alınması əsas və dövriyyə fondlarından, maliyyə vəsaitlərindən səmərəli istifadə və ən əsası iş qüvvəsinə olan əlavə tələbatı artırılmış olur.

Bazar münasibətləri şəraitində kadr hazırlığında dövlət tərəfindən planlı qaydada idarəetmənin aradan qaldırılması əmək bazarında tələb və təklifin nəzərə alınmasını zəruri edir. Bu zaman işçi qüvvəsinə olan tələbə təsir edən amillər mütləq nəzərə alınmalıdır. İşçi qüvvəsinin rəqabət qabiliyyətinə sahib olması, onun ETT-nin əldə etdiyi nailiyyətləri ilə tanışlığı və öncəki illərdən fərqli şəkildə intellektual dərəcəsinin yüksəkliyi belə göstəricilərdəndən hesab edilir. (Marchington, 2016: 145)

Respublikada baş vermiş iqtisadi böhranla bağlı istehsal müəssisələrində fəaliyyətin durması, iş yerləri ilə yanaşı işçi qüvvəsinin miqdarı arasında qeyri-mütənasibliyin olması, mövcud olan iş yerlərində işçilərin peşələrindəki və ixtisaslarındakı olan fərqlər kadr hazırlığının doğru qurulmamasında özünün təsirini göstərmişdir. Yəni ki, işçi qüvvəsinin tələbinin və təklifinin doğru müəyyən olunmaması ilə birgə gənclərdə peşə təhsilinə olan marağın aşağı düşməsi son illərdə kadrların hazırlığında özünü bürüzə vermişdir. Bu qeyd olunanları nəzərə alaraq bazar münasibətləri mühitində kadrların hazırlanmasında aşağıda göstərilən istiqamətlər nəzərdə tutulmalıdır:

- Ölkədə doğru kadrların hazırlanması strategiyası işlənib hazırlanmalı və burada olan əmək bazarındaki təkliflər, tələblər nəzər yetirilmelidir.
- Ölkənin mövcud olan və inkişaf edən xalq təsərrüfatı sektorlarının işçi qüvvəsinə olan tələbatı doğru müəyyən etməlidir.
- Kadrların hazırlığında dünya dövlətlərinin praktikası əsas olaraq götürülərək hazırlanmış işçi qüvvəsinin keyfiyyəti və rəqabət qabiliyyəti artırmalı, ETT-nin əldə etdiyi nailiyyətləri nəzəri biliklərlə və təcrübi biliklərlə tədris edilməlidir.
- İş vaxtından sərfəli istifadə edilməsi prinsipi kadrların hazırlığında başlıca şərt olaraq nəzərə alınmalıdır.
- Gənclərdə peşə təhsilinə olan marağı çoxaltrmaqla peşə təhsilinin dövlət maliyyələşməsi və özəl maliyyələşməsi təmin olunmalıdır.

# FƏSİL III. AZƏRSUN HOLDİNQ TİCARƏT MÜƏSSİSƏSİNİN İNSAN RESURSLARININ İDARƏETMƏ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ ÜZRƏ TƏDBİRLƏR

## 3.1. Müəssisələrin insan resurslarının

### təkmilləşməsinin əsas istiqamətləri

İqtisadi inkişafın sosial yönümünün gücləndirilməsində daxili və beynəlxalq bazarların tələblərinə uyğun ixtisaslı kadrlar hazırlanması problemi diqqət mərkəzindədir. Hazırda dövlətimizin başlıca məqsədi istehsal əməliyyatlarından qıraqda qalan əmək qabiliyyəti olan əhalinin tam şəkildə və səmərəli olaraq məşğulluğuna nail olunmasına mühit yaratmaqdır. Bunun üçün əmək bazarının rolü əvəzsizdir. Dünya ölkələrinin təcrübəsindən göründüyü kimi, əmək bazarının formalaşması son nəticədə əhalinin rifah halının xeyli yaxşılaşdırılmasına təsir edir.

Məlum olduğu kimi, bazar iqtisadiyyatı çox sərt rəqabət şəraitini yaradır. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına nail olmaq üçün dövlət sosial məsələlərin həlli ilə bağlı zəruri tədbirlər həyata keçirməsi ilə yanaşı, həmçinin işçi qüvvəsinin keyfiyyətini artırmaqla onun rəqabət qabiliyyətini yüksəltməyə, əhalinin səmərəli məşğulluğunu təmin etmək məqsədi ilə yeni iş yerlərinin yaradılmasına hər cür köməklik göstərməlidir.

Dünya təcrübəsi göstərir ki, bazar rəqabəti olmadan sosial-iqtisadi inkişafi təmin etmək qeyri-mümkündür. Müəssisə rəqabətə dözmək, daha çox mənfəət götürmək üçün əmək məhsuldarlığını artırmağa çalışır. Bu isə öz növbəsində daha yeni və məhsuldar müasir texnologiyalardan istifadəni zəruri edir. Nəticədə fəal işçi ardıcıl olaraq öz peşəkarlığını artırmaq zərurəti ilə üzləşir. Belə ki, əmtəə bazarında olduğu kimi, əmək

bazarında da ciddi rəqabət gedir. Təsadüfi deyildir ki, iqtisadi baxımdan inkişaf etmiş ölkələrdə həqiqi ali təhsilin və ixtisas diplomu olan işçilər çox yüksək qiymətləndirilirlər və işə götürülərkən onlara üstünlük verilir. Əmək haqqının artırılması da birbaşa təhsillə paralel gedir. Elə buna görədir ki, ABŞ-da 25 yaşında fəaliyyətə başlayan hər hansı bir mühəndis 40 yaşına qədər 8 dəfə ixtisasartırma kursu keçməli olur. Əks təqdirdə, müəssisə təxminən hər beş ildən bir öz kadrlarını tamamilə dəyişmək məcburiyyətində qala bilər. Çünkü texniki tərəqqi öz yerində dayanmır və texnologiya təxminən beş ildən bir yəni ilə əvəz olunur.

Deyilənlərlə əlaqədar daxili və beynəlxalq bazarların tələblərinə uyğun ixtisaslı kadrlar hazırlamaq problemi mütəxəssislərin çoxprofilli inkişafına nail olmaq, onların yenidən ixtisaslaşmasına şərait yaratmaq, kənd yerlərində əhalinin axınının qarşısını almaq üçün əmək ehtiyatları artıq olan rayonlarda müxtəlif ixtisaslaşmalara malik sənaye müəssisələrinin filiallarını yaratmaq, işdən azad olmuş vətəndaşların yeni ixtisasa yiyələnməsinə kömək etmək, insanların qabiliyyətini milli mənafeyə uyğun tənzimləmək zərurətini yaradır.

Respublika iqtisadiyyatının bazar tələblərinə uyğunlaşması göstəricilərindən biri də əmək bazarının tələb və təklif səviyyəsinin müəyyənləşdirilməsinə onun sosial-iqtisadi nəticələrinin araşdırılmasından ibarətdir. Milli əmək bazarının beynəlxalq əmək bazarına uyğunlaşdırılması və təkmilləşdirilməsinə təsir göstərən əsas amillərdən biri də əmək və intellektual potensial kimi xarakterizə olunan kadr hazırlığının həyata keçirilməsidir. Azərbaycanda kadr hazırlığının kəmiyyət və keyfiyyət göstəricilərinin həcmi ümumi təhsil səviyyəsinə uyğun olaraq iki amilə əsaslanır: Birinci, demokrafik vəziyyət; ikinci amil isə milli əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasıdır.

Əmək bazarının tarazlığının yaradılması standartlara uyğun ixtisaslı kadrların həm dövlət, həm də qeyri dövlət bölməsində hazırlanmasının artırılmasını tələb edir. 90-cı illərdən başlayaraq respublikada bir sıra qeyri-dövlət təhsil müəssisələrinin açılması və yeni ixtisasların mənimsənilməsi də milli əmək bazarımızın inkişafına təkan vermişdir. Lakin, 2000-2001-ci illərdə Azərbaycanda MDB ölkələri ilə müqayisədə yeni təhsil müəssisələrinin açılması tempi çox aşağıdır. Məsələn, bu göstərici Ukraynada 2, Qazaxistanda 7, Qırğızistanda 6, Moldovada 4, Rusiyada 26 təşkil etsə də, Azərbaycan və Tacikistanda 1 olmuşdur.

Məlumdur ki, kadr potensialının artırılması və qeyri-dövlət (özəl) təhsil müəssisələrinin həcminin genişləndirilməsi iş qüvvəsi bazarının tənzimlənməsinə və ölkənin iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Dövlət və özəl təhsil müəssisələrindəki ödənişli fakültələrin bazarın tələblərinə uyğun yeni ixtisasların mənimsənilməsində rolü əvəz olunmazdır. Əsasən sosial-hümanitar və iqtisadi idarəetmə ixtisasları əmək bazarının normal fəaliyyətinə yardım edərək işədüzəlmə imkanlarını artırır və eyni zamanda nüfuzlu sahələri inkişaf etdirir.

Azərbaycanda güclü kapital və maliyyə axıntıları nəticəsində 90-cı illərin sonlarına yaxın mühəndis-texniki və kənd təsərrüfatı ixtisaslarına maraqların artmasına səbəb olmuşdur. 2000-2001-ci tədris ilində Azərbaycanda ümumi tələbələrin 21%-ni mühəndis-texniki peşələr üzrə tələbələr təşkil etmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 1999-cu il əhalinin siyahıya alınmasına görə məşğul əhalinin təhsil səviyyəsinə görə bölgüsündə ali təhsilli mütəxəssislər şəhər yerlərində 315639, kənd yerlərində isə 116486 nəfər olmuşdur.

Əmək bazarının kadr potensiali ilə təminatındaki təhsil müəssisələrindən başqa digər ölkələrində təhsil müəssisələri xüsusi rol oynayır. Belə ki, yeni ixtisasların mənimsənilməsi və ixtisaslı

mütəxəssislərin daim təkmilləşdirilməsi əmək bazarının əsas atributlarından biridir. Onlar əsasən yeni texnologiyaların və idarəçilik təcrübəsinin öyrənilməsi ilə məşğul olurlar. Lakin, buna baxmayaraq təhsil və ixtisas hazırlığına MDB səviyyəsində bütçədən ayırmalar (4.8%-dən 4.1%-ə qədər) aşağı düşmüştür. Milli əmək bazarı kadr hazırlığını gücləndirmək məqsədilə aşağıdakı istiqamətdə tənzimlənmə funksiyalarını yerinə yetirməlidir (Əliquliyev, 2009: 12):

- Əmək bazarının tələblərinə uyğun dövlət təhsil müəssisələri ilə yanaşı iqtisadi inkişafa operativ nəzarət edə biləcək özəl təhsil müəssisələrinin həcminin artırılması və sağlam rəqabət aparılması üçün şəraitin yaradılması.
- Qeyri-dövlət bölməsinin inkişafına təminat kimi xidmət, kommersiya və bank fəaliyyətinin aparılması yeni texniki biliklərin mənimsənilməsi sahəsində vəsaitlərin alınmasına müvafiq icazələrin verilməsi.
- İnkişaf etmiş dövlətlər və MDB dövlətləri ilə əməkdaşlıq aparılaraq daha çox gənclərin yüksək təhsil alması və ixtisaslaşmasına yardım edilməsi və s.

Beləliklə, əmək bazarında kadr potensialının yaxşılaşdırılması həm dövlət, həm də özəl bölmə tərəfindən inkişaf etdirilərək tələbata uyğun tənzimlənmə funksiyalarının həyata keçirilməsi labüb şərt olaraq qiymətləndirilməlidir. Bu isə yaxın gələcəkdə respublikanın iqtisadi potensialının artmasına xidmət edərək sosial-iqtisadi göstəricilərin səviyyəsinin qalxmasına təminat yaradacaqdır.

## **3.2. İnsan resurslarının attestasiyasının keçirilməsi təşkilatın səmərəliliyinin qiymətləndirilməsi**

Hər bir cəmiyyətin əsas məhsuldar qüvvəsi insan ehtiyatlarıdır. Bu ehtiyatların ən yaxşı istifadəsinə, onun təkrar istehsalına və hər bir şəxsin maraqları nəzərə alınmaqla zənginləşməsinə, əməyin yüksək qiymətləndirilməsinə və səmərəliliyinin artırılmasına şərait yaradıldığı hər bir yerdə tərəqqi var.

Əmək ehtiyatlarının təkrar istehsalına, formalaşdırılmasına və istifadəsinə makro səviyyədə, yəni ölkə və region səviyyəsində baxılır. Bununla yanaşı bazar iqtisadiyyatı şəraitində müəssisələrə tam təsərrüfat müstəqilliyi verildiyindən, əmək ehtiyatlarının idarə edilməsi funksiyası yeni formada mərkəzi idarəetmə orqanlarından müəssisələrin özünə keçir.

Nəticə etibarilə müəssisə (firma) daxilində formalaşan ilkin əmək bazarı, əmtəə bazarı və kapital bazarı ümumi bazar sisteminin ayrılmaz tərkib hissəsidir. Yəni onların hər biri, o cümlədən əmək bazarı müəssisə hüdudlarından kənardakı bazarlarla funksional əlaqədədir.

Əmək bazarında hər bir şəxsin rəqabətə davamlılığı onun əmək qabiliyyətindən asılıdır. İnsanın əmək qabiliyyəti öz ifadəsini işçi qüvvəsi anlayışında tapır. Onu insanların əmtəə və xidmətlərin istehsalında istifadə olunan fiziki və mənəvi keyfiyyətlərinin məcmusu kimi müəyyən edirlər. İşçi qüvvəsinin imkan və qabiliyyəti barəsində daha geniş təsəvvürü əmək potensialı ifadə edir. Bütün bunlarla yanaşı “əmək ehtiyatları”, “işçi qüvvəsi” və “əmək potensialı” anlayışları mahiyyət etibarı ilə insanın işçi və şəxsiyyət kimi keyfiyyətlərinin öyrənilməsinə istiqamətlənmişdir.

Məhz bu baxımdan əmək potensialına malik, işçi qüvvəsinin sahibi, əmək ehtiyatlarının fərdiləşmiş elementi kimi “əmək adamı” anlayışı daha təbiidir.

Əmək adamının formalaşdırılması ilk növbədə əmək potensialının tam realizə olunmasına imkan verən sosial-psixoloji keyfiyyətləri ön plana çəkir.

Bununla əlaqədar əməyin motivasiyası sisteminin yaradılması böyük əhəmiyyətə malikdir.

Beləliklə əmək adamının əməyə olan münasibəti yaşama vasitəsinin mənbəyi və özünü realizə vasitəsi kimi onun səciyyəvi xüsusiyyətidir.

Şəxsiyyətin inkişafının prioritetliyinin qəbul edilməsindən çıxış edərək işçilərə onların şəxsi keyfiyyətlərini və maraqlarını nəzərə almayan “kadr” kimi birtərəfli yanaşmanın geniş yayılmış praktikasından imtina edilməlidir. Bu baxımdan kökü qarşılıqlı fəaliyyətdə olan fərdiyyətlərin (şəxsiyyətlərin) məcmusundan ibarət olan təsəvvürlə əlaqəli “heyət” anlayışından istifadə edilməsinin qanuna uyğunluğunu qəbul etmək lazımdır.

Bazar münasibətləri şəraitində heyətin formalaşdırılması müəssisədaxili bazar mexanizminin fəaliyyətinə söykənir. Belə bir mexanizmin yaradılması və istifadə edilməsi müəssisənin zəruri kadrlarla təmin edilməsinin daha çevik formasının yaradılmasına imkan verir.

Azərbaycan Respublikasında aparılan sosial-iqtisadi islahatlar prosesində bu anlayışların mahiyyətinin müəssisələrin struktur dəyişikliklərini aparılan mütəxəssislər tərəfindən dərk edilməsinin böyük praktiki əhəmiyyəti var.

Belə ki, müəssisə heyətinin formalaşdırılması fəhlələrin və mütəxəssislərin peşə strukturunun, funksional strukturunun, sosial

strukturunun, işçilərə olan tələbatın və işçilərin şəxsi heyətinin müəyyən edilməsini tələb edir.

Müəssisə heyətinin formalasdırılmasının ən əsas elementlərindən biri də onun tələb olunan səviyyəyə, yəni hər bir işçinin maraqları ilə müəssisə tələbatının uyğunluq səviyyəsinin adekvatlığının təmin edilməsidir. Bunun üçün işçilərin və iş yerlərinin attestasiyasının aparılması zəruridir.

Eyni zamanda peşə, funksiya və sosial struktur baxımından heyətin kateqoriyalar üzrə daxili əmək bazarında təhlili aparılır.

Bu zaman struktur dəyişikliklərlə əlaqədar ixtisar edilmiş işçilərin işə düzəldilməsi və çatışmayan kadrlarla təmin olunmaq üçün regional əmək bazarına müraciət edilmə imkanları da araşdırılır.

Bu vəzifələrin həll edilməsində əməyin funksional təhlilinin böyük əhəmiyyətini qeyd etmək lazımdır.

Əməyin funksional təhlili ilkin mərhələ kimi funksiyaların müəyyən edilməsini, funksiyaların qiymətləndirilməsini və funksiyaların yenidən təşkil edilməsini əhatə edir.

Funksional təhlilin davamı kimi əmək prosesinin təhlili aparılır. Bu zaman işin və prosesin seçilməsi, müşahidə edilməsi, alınmış nəticələrin tənqididə təhlili və artıq proseslərin ləğvi və yeni əmək texnologiyasının layihələşdirilməsi aparılır.

İşçilərə olan tələbatın müəyyən edilməsində ehtimal olunan təşkilati strukturun böyük əhəmiyyətini qeyd etmək lazımdır. Müəssisənin təşkilati strukturu istehsal strukturunu və idarəetmə strukturunu əhatə edir.

Beynəlxalq təcrübəyə müvafiq olaraq hər bir müəssisənin (firmanın) strukturunu məhz onun strategiyası müəyyən edir. Eyni zamanda strateji kursun seçilməsinə müəssisənin ölçüləri, istehsal həcmi və mənfəətin miqdarı da təsir edir.

Müəssisənin strategiyası- onun resurslarının (əmək, əmtəə, kapital) koordinasiyası yolu ilə qarşıya qoyulmuş zəruri məqsədlərə (nizamnamə funksiyası) nail olmaq üçün ümumi fəaliyyət modelidir.

Strategiyanın müəyyən edilməsi: müəssisədə tətbiq edilən texnika və texnologiyada, kadrların idarə edilməsində, resursların bölünməsində, əmək münasibətlərində və s. kritik nöqtələrin müəyyən edilməsini; daxili və xarici inkişaf amillərinin qiymətləndirilməsini və onların təsnifatının müəyyən edilməsini; müəssisədaxili şəraitin və qüvvələr nisbətinin ilkin müzakirəsini tələb edir (Simon, 2016, 35).

Beləliklə, öz fəaliyyətini əsasən uçot və işçilərin işə qəbulu və azad edilməsi üçün lazım olan sənədlərin tərtib edilməsi funksiyaları ilə bitmiş hesab edən ənənəvi kadrlar şöbəsindən fərqli olaraq müəssisə heyəti ilə mükəmməl işin aparılmasının təşkili, bu xidmət sahəsinin formalasdırılmasına tamamilə yeni bir yanaşma tələb olunur.

Fikrimizcə yeni iqtisadi şəraitdə heyətlə iş üzrə xidmətin fəaliyyəti:

- İşçilərə olan tələbatın əsaslandırılmış surətdə müəyyən edilməsinə və proqnozlaşdırılmasına;
- İşəgötürənin müəyyən etdiyi və işçinin icraya qəbul etdiyi vəzifələrin (tapşırıqların), funksiyaların, işin məzmununun və tərkibinin təhlilinə;
- Daxili və xarici əmək bazarından istifadə etməklə heyətin komplektləşdirilməsinə;
- Peşə diaqnostikası və peşə yönümünün müəyyən edilməsinə;
- İşçilərin peşə hazırlığının təşkili, onların potensial imkanlarından istifadənin qiymətləndirilməsinə (yerlərdə kadrlardan səmərəli istifadə edilib-edilməməsi, peşə və vəzifə üzrə irəli çəkilmə imkanlarının araşdırılması) yönəldilməlidir.

Bazar münasibətlərinə keçid respublikada bir çox iqtisadi islahatların aparılması zəruri etmişdir. Gerçekləşən iqtisadi islahatlar dövlətin sosial strategiyasının sürətlənməsi, insan resursunun təsirinin genişlənməsi və əmək resurslarından istifadənin səmərəliliyinin artması əməliyyatlarından bilavasitə asılıdır. Inzabati amirlik sistemindən və mərkəzləşmiş vahid iqtisadi idarəolunma sistemindən qopmuş ölkəmizin iqtisadi inkişafında insanın əsas rolu oynaması cəmiyyətin ən vacib məhsuldar qüvvəsi kimi işçi qüvvəsinin təkrar şəkildə istehsalının kadrların hazırlığının aktuallığını xeyli çoxaltmışdır.

Müasir zamanda kadrların hazırlanmasında əsas diqqət işçi qüvvəsinin kəmiyyət yox, keyfiyyət yönündən yüksəldilməlidir. Ona görə ki, müasir iqtisadi sistemin ən başlıca tələblərindən biri də kadrların və həmçinin mütəxəssislərin hazırlığı ilə ETT-nin nailiyyətinə müvafiq olaraq istehsal vasitələrinin növbəli şəkildə inkişafına nail olunmasıdır. Bu cür uyğunluq əmək resurslarının ümumi təhsil dərəcəsi və ixtisasının artırılması cəhətdən ali və orta ixtisaslı işçilərin miqdarının çoxalması ilə birgə yüksək keyfiyyətli işçi qüvvəsinin yenidən istehsalı deməkdir.

Bazar əlaqələri mühitintində ETT-nin istehsalata tətbiq etdiyi əmək mühitinin yaxşılaşması, ağır əl əməyinin ortadan götürülməsi, həmçinin zehni əmək və fiziki əmək arasında çətinlik dərəcəsinə əsasən fərqliçən çoxalmasına səbəb olur. Bu ETT-nin insan resursuna olan təsirini və kadrların hazırlığına başqa aspektlərdən yanaşılmanı vacib edir.

Sahibkarlıq fəaliyyətinin artdığı bir mühitdə minimum əməyin və vaxtin sərf edilməsi ilə yüksək gəlir əldə edilməsi prinsipinin artması işçi qüvvəsinin keyfiyyəti cəhətdən iş vaxtı fondundan səmərəli istifadə problemini qarşıya qoymuşdur. Belə ki, iş vaxtından sərfəli istifadə etmək məhsuldarlığının yüksəldilməsi, məhsul vahidinin dəyərinin aşağı düşməsi, asudə vaxtin çoxaldılması ilə sıx əlaqədardır. Bunlar isə öz növbəsində əhalinin həyat səviyyəsinin yüksəldilməsinin başlıca

şərtlərindəndir. Kadr hazırlığında iş vaxtına qənaət prinsipinin nəzərə alınması baş və dövriyyə fondlarından, maliyyənin vəsaitlərindən sərfəli istifadə və ən başlıcası işçi qüvvəsinə əlavə tələbatı arturmuş olur.

Bazar münasibətləri şəraitində kadr hazırlığında dövlət tərəfindən planlı qaydada idarəetmənin aradan qaldırılması əmək bazarında tələb və təklifin nəzərə alınmasını zəruri edir. Bu zaman işçi qüvvəsinə olan tələbə təsir edən amillər mütləq nəzərə alınmalıdır. İşçi qüvvəsinin rəqabət qabiliyyətinə sahib olmasının, onun ETT-nin nailiyyəti ilə tanış olması və öncəki illərdən fərqli şəkildə intellektual dərəcəsinin yüksəkliyi bu cür amillərdən hesab edilir.

Respublikada baş vermiş iqtisadi böhranla bağlı olaraq istehsal müəssisələrində fəaliyyətin durması, iş yeri ilə işçi qüvvəsinin miqdarı arasında qeyri-mütənasibliyin olması, mövcud iş yerində işləyən işçilərin peşələrindəki və ixtisaslarındakı olan fərqlər kadrların hazırlığının doğru qurulmamasına özünün təsirini göstərmüşdir. İşçi qüvvəsinin tələbinin və təklifinin doğru şəkildə müəyyənləşməməsi ilə birgə gənclərdə peşə təhsilinə olan marağın düşməsi son illərdə kadrların hazırlığında özünü bürüzə vermişdir. Deyilənləri nəzərə alaraq bazar əlaqələri mühitində kadrların hazırlanmasında aşağıda göstərilən yönələr nəzərə alınmalıdır:

- Ölkəmizdə doğru kadrların hazırlığı strategiyası işlənib hazır olunmalı və burda əmək bazarındaki tələb, təklif nəzərə alınmalıdır.
- Ölkənin mövcud və inkişaf etməkdə olan xalq təsərrüfatı sahələrinin işçi qüvvəsinə tələbatı düzgün müəyyən etməlidir.
- Kadrların hazırlığında dünya ölkələrinin təcrübəsinə uyğun olaraq hazırlanmış işçi qüvvəsinin keyfiyyət və rəqabət qabiliyyəti artırmalı, ETT-nin nailiyyətləri nəzəri və təcrübi biliklərlə tədris olunmalıdır.
- İş vaxtından sərfəli istifadə edilməsi prinsipi kadrların hazırlanmasında başlıca şərt kimi nəzərdə olmalıdır.

## NƏTİCƏ

İstehsalat proseslərinin avtomatlaşdırılması ilə əlaqədar işçilərin (ixtisaslı fəhlələrin) nəinki ixtisas, həm də ilkin pesə ixtisas səviyyəsinə qoyulan tələblər dəyişilir, İstehsalatın texniki bazasının dəyişməsi ilə çoxdan mövcud olan bir çox ənənəvi peşələrin məzmunu və əmək şəraiti dəyişir, əməyin ixtisaslığı və intellektuallığı artır, əmək funksiyasına qoyulan tələblərin integrasiyası baş verir. Son illər həm dövlət, həm də qeyri hokumət müəsisələrində istehsalata daxil olan texnikanın imkanları əhəmiyyətli dərəcədə genişlənmişdir. Yüksək məhsuldarlıqlı maşın, aqreqat və texnoloji qurğular yalnız fəhlənin fiziki əməyini yungülləşdirmir, həm də istehsalat prosesində çox hallarda insanı əvəz edir, onun əqli fəaliyyətinin məhsuluna çevirilir.

Son illər respublikamızda istehsalat proseslərinin kompleks mexanikləşdirilməsi, avtomatlaşdırılması və robot texnikasından istifadə pesə məktəbi və liseylərində, eləcə də orta ixtisas məktəblərində ümumtexniki və ixtisas məktəblərinin, istehsalat təliminin məzmununun yeniləşdirilməsinə yeni yanaşma tələb edir.

Bu mənada pesə təhsilinin strukturunda, məzmununda sənətkar hazırlığının təkmilləşdirilməsində, dovlət standartlarının və ixtisaslaşma klassifikatorunun layihələri hazırlanmışdır.

Məktəblərdə aparılan tedqiqatlar göstərir ki, tornaçı, frezerçi, çilingər kimi sənaye yönümlü peşələrin müvəffəqiyyətlə öyrənilməsi ilk növbədə şagirdlərin ümumtexniki hazırlığı ilə şərtlənir. Elmi Texniki Tərəqqi ( ETT ) şəraitində ixtisas anlayışı öz məzmununu tez dəyişir. Belə ki, texnika və texnologiyanın fasiləsiz yeniləşdirilməsi və istehsalatın yenidən təşkili fəhlə və texniklərin illərdə öyrəndikləri peşə bacarıqlarının yeniləşməsini tələb edir.

Bu baxımdan texnika və texnologiyanın yeniləşməsini nəzərə almaqla, ixtisaslı fəhlə kadrlarının kiçik mütəxəssislərin təhsil səviyyəsi, o cümlədən onlara ümumtexniki biliklərin aşılanması keyfiyyətcə yüksəldilməlidir.

İstehsal proseslərinin kompleks şəkildə mexanikləşdirilməsi və avtomatlaşdırılması şəraitində yeni əmək alətləri və vasitələri, idarəetmə qurğuları yaranır, həddən artıq möhkəm və kövrək materialların dəqiq emalında lazer texnologiyasındna istifadə edilir. Xalq təsərrüfatında metalların elektron şüa, partlayışlı diffuziya qaynağı və yeni kəsmə metodları geniş tətbiq olunur.

Peşə məktəbi və liseylərin metal emalı peşələrinin öyrənilməsində materialşünaslıq, elektotexnika, texniki rəsmxət və s.fənlər tədris edilir. Bu fənlərin şagirdlər tərəfindən keyfiyyətlə mənimsənilməsi, zəruri ümumtexniki biliklərə yiyələnməsi ixtisas fənlərinin öyrənilməsində səmərəliliyin təmin olunması üçün mühüm şərtidir. Hazırkı şəraitdə, mürəkkəb texnika və texnologiyanın istehsalata daxil olduğu bir zamanda şagirdlərə ümumi və xüsusi əhəmiyyət kəsb edən ümumtexniki biliklərin verilməsi vacibdir. Umumtexniki biliklər anlayışının mahiyyəti ondan ibarətdir ki, o, mühum obyektlərdə texniki biliklərin nəzəri təsvirini verir. Bu anlayış vasitəsi ilə təsvir edilən, keçmiş bilikərdə əks etdirilən texniki proses texniki biliklərin qazanılması üçün əsas mənbə olur. Texniki prosesi tam və hərtərəfli öyrənmək üçün texniki biliklərin əsası kimi təşəkkül tapan obyektin ayrı- ayrı hissə və elementlərini müəyyən etmək lazımdır.

## **ƏDƏBİYYAT**

1. “Əmək bazarı və kadr hazırlığı problemləri”. Bakı, Xəzər universiteti 2002.
2. Əliquliyev R.M. “Elmi kadr hazırlığı”. Bakı, İnformasiya texnologiyaları 2009.
3. Ağamaliyev K.Q. “Azərbaycanda müasir peşə təhsili: kadr hazırlığı və idarəetmə”. Bakı, Mütərcim 2009.
4. “Elmi-texniki tərəqqi və sənaye işçilərinin quruluşunun dəyişməsi”. Bakı, AZETETİİ 2001
5. Əliyev T.N. “Texniki tərəqqi və əməyin elmi təşkili”. Bakı-2004
6. T.Y.Bazarov, B.L.Yeremin. “Heyətin idarə edilməsi”.2012
7. T.Ə.Quliyev. “İnsan resurslarının idarə edilməsi” Bakı-2013
8. “İnsan resurslarının idarə edilməsi” Mühazirlər. Bakı-2014
9. Armstrong’s handbook. “Human Resources Management Practice”. 2016
10. Ehnert Inna Harry. “Sustainability and Human Resources Management”. 2013
11. S.Simon. “Personnel and Human Resources Management”. 2001
12. Mick Marchington. “Human Resources Management at Work” 2016